

Prezidentdən Zəngilan sakinlərinə müjdə



"Zəngilan rayonundakı "smart village" - "ağıllı kənd" kimi nöqtəvi layihələr var. İndi digər rayonların hərsində bir pilot layihə həyata keçirəcəyik ki, insanları qaytara bilərik".

Adalet.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu "Nasionalnaya oborona" jurnalına müsahibəsində deyib.

"Mən vaxt müəyyən etmək istəmirəm, lakin düşünürəm ki, - düşünürəm yox, lap dəqiq deyirəm, - Zəngilana ilk köçkünlər gələni il, bəlkə də bir il sonuna qədər köçəcəklər. Başqa kəndlərə də bir il müddətində köçməklər olar. İri şəhərlərin bərpası isə yaqın ki, vaxt tələb edəcək, lakin biz bunu mərhələli şəkildə planlaşdıracağıq. Tikinti, məskunlaşma mərhələli şəkildə aparılacaq. Amma bu da çox mürəkkəb işdir, təkcə tikinti baxımından deyil, logistika, insanların iş ilə, dolanışıq vasitələri, torpaq sahələri, texnika ilə təmin edilməsi - bunlar, çox böyük həcmli işlərdir, onu öz vaxtında hesabına yerinə yetiririk, biz hər hansı kreditlər üçün müraciət etməmişik, əgər kimsə kömək etmək istəsə, əlbəttə, şad olarıq, istəməsələr, bu işləri özümüz görməliyik, - Prezident vurğulayıb.

Prezident şuşalıların doğma yurdlarına köçürəcəyi vaxtı açıqlayıb

Bu yaxınlarda Şuşada 25 evdən ibarət yeni yaşayış kompleksinin təməlini qoymuşam. Mənim fikrimcə bir il, maksimum il yarım ərzində həmin evlər tikiləcək və biz şuşalıları oraya qaytara biləcəyik.

Adalet.az-in məlumatına görə, bunu Prezident İlham Əliyev Rusiyanın nüfuzlu "Nasionalnaya oborona" jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenkoya müsahibəsi zamanı deyib. Dövlət başçısı bildirib:

"İndi bölgədə genişmiqyaslı işlər aparılır, ilk növbədə, elektrikləşmə işləri. Biz azad olunmuş bütün əraziləri artıq bir ilin sonuna qədər elektrik enerjisi ilə tam təmin edəcəyik. Lakin, Kəlbəcərdə və Suqovuşanda gücü 20 meqavat olan su elektrik stansiyaları bərpa edilib, artıq onlar enerji verir. Bir neçə yardımçı stansiya tikilib. Bütün istiqamətlərdə yollar çəkilir. Şuşaya Zəfər yolu, həmçinin Füzuli-Şuşa ikinci magistral avtomobil yolu çəkilir, bu yol daha qısa olacaq. Zəngilanda, Qubadlıda Ermənistan sərhədinə qədər yollar, Göygöldən Kəlbəcəra tunel yolu çəkilir. Bu yaxınlarda orada olmuşam, yoxlama aparılıb. Üstəgəl Füzulidən Ağdama, Füzulidən Hadruta, Cəbrayılğa gedən yollar. Yəni, bu şəhərlər arasında əlaqə yaradılacaq. Bu il biz təkcə azad olunmuş ərazilərin bərpası proqramına 1,3 milyard dollar vəsait ayırmışıq. Bu məbləğin təqribən 400 milyon dolları hələlik bölünməyib, çünki biz bütün qaydalara - tender, planlaşdırma, layihələndirmə prosedurlarına riayət edirik. Ağdam şəhərinin bərpası artıq başlanıb, baş plan təsdiq edilib. Şuşa şəhərinin baş planı təsdiq edilib. Bu yaxınlarda Şuşada 25 evdən ibarət yeni yaşayış kompleksinin təməlini qoymuşam. Mənim fikrimcə bir il, maksimum il yarım ərzində həmin evlər tikiləcək və biz şuşalıları oraya qaytara biləcəyik".

Prezident "Dəmir yumruq" ifadəsinin necə yarandığını açıqlayıb

"Azərbaycan müdafiə naziri məruzə etdi ki, təmas xəttindəki mövqelərimiz və bir neçə yaşayış məntəqələrimiz Ermənistan tərəfindən artilleriya atəsinə məruz qalıb. Cavab atəsinin açılması ilə bağlı qərar verildi və biz bununla qəbul edilmiş müharibəyə girdik".

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın "Natsionalnaya oborona" (Milli müdafiə) jurnalına verdiyi müsahibədə deyib. Onun sözlərinə görə, 44 günlük müharibə bu məlumatla başladı: "Hədəflər çox sürətlə inkişaf etməyə başladı. Hərbi fəaliyyətlərin birinci günündə Azərbaycan Ordusu Kəlbəcər rayonunda, Murovdəğnin Ağdərə istiqamətindəki vacib strateji yüksəklikləri, eləcə də Füzuli rayonunu dörd, Cəbrayıl rayonunun iki kəndini azad etdi.

Biz həmçinin həmin gün düşmənin birinci müdafiə xəttini yarmağa nail olduq və bundan sonra 44 gün ərzində ancaq irəlilədik. Dövlət başçısı bildirib ki, müharibə vəziyyətində olan - bu münaqişə döndürülmüş olsaydı - ölkədə hərbi əməliyyatların aparılması planı, əlbəttə ki, çoxdan hazırlanırdı. Əlbəttə ki, Azərbaycanın yeni imkanları, yeni reallıqlar, o cümlədən texnoloji yeniliklər nəzərə alınaraq, həmin planda periodik olaraq dəyişikliklər edilirdi və hər dəfə həmin dəyişikliklər şəxsən mənim təfərrüfatında təsdiq olunurdu. Bu, təbii idi. Mən bilirəm ki, erməni tərəfinin müharibəyə başlanacağı təqdirdə öz hərəkət planları vardı. Demək olar ki, Ermənistan onun reallaşdırılmasına 2020-ci il sentyabrın 27-də başladı.

Beləliklə, müharibə zamanı hərəkətlərimizin əsası, əlbəttə ki, bu tarixdən xeyli əvvəl hazırlanırdı, lakin hərbi əməliyyatlar boyunca dəyişikliklər edildik. Bu, onunla əlaqəli idi ki, birincisi, illər ərzində hətta əhəmiyyətsiz informasiyanın sızmasının qarşısını almaq belə mümkün deyildi. Biz belə qənaətə gəldik ki, düşmənin bizim niyyətimizdən xəbərdardır. Hərbi əməliyyatlar zonası kifayət qədər dar idi və istənilən hərbi mütəxəssis əməliyyatların əsasən həyata keçiriləcəyini müəyyən edə bilərdi. Buna görə biz demək olar ki, hər gün hərbi fəaliyyət planında dəyişikliklər edirdik".

İlham Əliyev bildirib ki, hər gün o, Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə iclaslar keçirirdi: "Bu iclaslarda biz ötən günün nəticəsini hazırlayıq, gəlməli olanları göstərir, eləcə də növbəti gün üçün planı hazırlayıq və təsdiqləyirdik. Buna görə də sutka boyu aktiv iş gedirdi və bir çox hallarda bizim fəaliyyətimiz, bizim əməliyyatlarımız düşmənin üçün gözlənilməz olurdu. Əks-hücum əməliyyatının adına gəlincə, əlbəttə ki, hərbi əməliyyatların əvvəlində onun adı yox idi. "Dəmir yumruq" ifadəsinin mən bir neçə dəfə şəhər və kəndlərin işğaldan azad edilməsi ilə bağlı Azərbaycan xalqına müraciətimdə istifadə etmişəm. Mən bir neçə dəfə demişəm ki, əgər düşmənin işğal olunmuş ərazilərimizdən öz istəyi ilə getməsə, bizim dəmir yumruğumuz onun başını əzəcək. Bu fikirlərim cəmiyyət tərəfindən müsbət qarşılandı və mən əməliyyatın "Dəmir yumruq" adlandırılmasına qərarına gəldim. Ancaq bu, birdən deyil, hərbi əməliyyatların gedişində baş verdi".

Polis Akademiyasının 100 illik yubileyi qeyd olunub

Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasının yaranmasının 100 illiyi münasibətilə Polis Akademiyasında təntənəli mərasim keçirilib.

DİN-dən Adalet.az-a bildirilib ki, tədbirin əvvəlində ümummilli lider Heydər Əliyevin, respublikanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə və xidməti vəzifələri yerinə yetirərək həlak olmuş polis əməkdaşlarının və Daxili Qoşun hərbi qulluqçularının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Nazir, general-polkovnik Vilayət Eyvazov Polis Akademiyasının təsis edilməsinin 100 illik yubileyi münasibətilə onun şəxsi heyətini, məzurlarını, veteranlarını təbrik edib.

Akademiyanın keçdiyi şərfəli yola nəzər salan V.Eyvazov bildirib ki, 1921-ci ildə millis nəfəri və komandir kadrılar hazırlayan məktəb statusunda yaradılmış bu tədris müəssisəsi Akademiyaya səviyyəsinə qədər yüksəlib, ulu öndərin Azərbaycanca rəhbərlik etdiyi dövrlərdə böyük inkişaf yolu keçib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müxtəlif illərdə Akademiyada keçirilən təntənəli mərasimlərdə iştirak etdiyini, zəruri göstərişlər verdiyini, diqqət və qayğısı sayəsində bu təhsil müəssisəsinin maddi-texniki bazasının, tədris prosesinin əhəmiyyətli şəkildə təkmilləşdiyini diqqətə çatdırıb. Müəllim və kursantların istifadəsinə müasir tədris kursları və texnoloji avadanlıq, yeməkhana və yataqxanalar, idman kompleksləri, virtual təlim otaqları, poliqon, zəngin fondu olan elektron kitabxana, xarici dil mərkəzi, konfrans zalı verildiyini vurğulayıb.

Beynəlxalq əlaqələrinin ildən-ildə genişlənərək xarici ölkələrin 20-dən çox xüsusi təyinatlı təhsil müəssisəsi ilə əməkdaşlıq həyata keçirdiyini, tə-

ris prosesində informasiya texnologiyalarından geniş istifadə olunduğunu, xüsusi metodlara və interaktiv təlimə üstünlük verildiyini, kursantlara vətənpərvərlik hissi, zabit qururu, saf məniyyəti aşılandığını, bütün bunların mütəxəssis hazırlığını şərtləndirən mühüm amillər olaraq cinayətkarlıq



mübarizədə, ictimai asayişin qorunmasında, insan hüquq və azadlıqlarının müdafiəsində müsbət nəticələrin əldə olunmasına zəmin yaratdığını bildirib.

Azərbaycan polisində peşəkar, milli ruhdan təbiiyə olunmuş, dövlətçiliyə, Vətənə və xalqa sadiq bütöv bir nəslin ərşəyə gəlməsində Polis Akademiyasının da əhəmiyyətli rolunu xüsusilə vurğulayan nazir diqqətə çatdırıb ki, ötən 100 ildə bu təhsil müəssisəsinin məzurlarının ümumi sayı təxminən 25 min nəfər təşkil edib və bu gün daxili işlər orqanları üzrə şəxsi heyətin 82 faizi ali təhsilli hüquqşünaslardır. Məzurlardan 25 nəfəri ali rütbələrə, 12 nəfəri (6-sı ölmündən sonra) Azərbaycan Milli Qəhrəmanına adına layiq görülüb.

Çıxışında professor-müəllim heyətinin qarşısında duran vəzifələrə xü-

susi yer verən nazir bildirib ki, onların müəssisələrinin sırasında layiqli yeri olan Akademiyaları, buradakı tədris və təlim prosesini qabaqcıl beynəlxalq təcrübə əsasında inkişaf etdirmək, polisdə xidmətin bütün şərtlərinə cavab verən ixtisaslı kadr hazırlığı fəaliyyətini hərtərəfli dəstəkləmək, kursant və dinləyicilərdə analitik düşüncə tərzi, müasir texnologiyaların işləmə, ekstremal şəraitdə düzgün qərar çıxarmaq və tədbirlər görmək verdiyi formalaşdırmaq, möhkəm intizamın təməli sayılan hərbi, fiziki və sira hazırlığını yüksəltmək, hər bir fənnin tədrisi prosesində qanunla müəyyən edilmiş funksiyaların icrasını vətəndaş məmnunluğu prinsipi üzərində qurmağı öyrətmək, zəruri biliklərə və iş metodlarına yiyələndirmək, yeni təsis

olunmuş magistratura və doktorantura pillələrində Akademiyaya, bütövlükdə daxili işlər orqanları üçün elmi potensialı mütəxəssislər yetişdirməkdir.

Mərasimdə həmçinin Polis Akademiyasının rəisi, polis polkovniki Cənopolad Daanov çıxış edərək planlaşdırılan və görülmüş işlər, əldə edilmiş nəticələr və qarşıya qoyulmuş vəzifələrin icrası barədə məruzə edib.

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əvvəlki illərdə Akademiyaya rəhbərlik etmiş polis veteranlarını da təbrik edərək onlara Akademiyanın 100 illiyi münasibətilə hazırlanmış döş nişanlarını təqdim edib.

Təntənəli mərasim Akademiyaya yeni qəbul olunmuş kursantların andiçmə mərasimi və şəxsi heyətin tribuna önündən keçidi ilə başa çatıb.

"Prosesi pozan tərəfə qarşı beynəlxalq səviyyədə qınaq olmalıdır"

olunmuş ərazilərdə irimiqyaslı bərpa işlərinə start verib. Dövlət başçımız bərpa prosesinə xərclənməli vəsaitini də açıqladı-təkcə bu il bu məqsədlə 1.3 milyard ABŞ dolları məbləğində vəsait ayrılıb. Biz heç kimdən maliyyə yardımı istəmirik. Prezidentin də söylədiyi kimi, bu gün əsas çətinlik azad olunmuş ərazilərdə Ermənistan tərəfindən yerləşdirilmiş çoxsaylı minaların mövcudluğu ilə bağlıdır. Üstəlik, mina xəritələrinin verilməməsi səbəbindən 2 jurnalist daxil olmaqla, 30 Azərbaycan vətəndaşı həlak olub, 130 nəfər isə yaralanıb. Təəssüf ki, Azərbaycan dünyada ərazilərinin ən çox minalandıqı ölkələrdən biridir. Bu, azad olunmuş ərazilərdə bərpa prosesini və məcburi köçkünlərin evlərinə qayıdışını ləngidir. Ermənistanın döyüşünə qədər minə xəritələrini Azərbaycanca vətəndaşın əməliyyatı, üç rayon üzrə təqdim etməyə məcbur olduğu mina xəritələrinin döyüşünün cəmi 25 faiz olması beynəlxalq ictimaiyyəti

yətin bu məsələdə hərəkətverici güc kimi roluna ehtiyac yaradır. Ermənistan azad olunmuş ərazilərimiz üzrə dəqiq mina



xəritələrini təqdim etməyə məcbur edilməlidir.

Dövlət başçımız "sülh və əməkdaşlıq xidmət edən səhərlərdən biri nəqliyyat layihələri ola bilər.

Bu kontekstdə Azərbaycanın əsas hissesini Naçıxıvan Muxtar Respublikası və Türkiyə ilə birləşdirəcək Zəngəzur dəhlizi regionumuz üçün yeni imkanlar

yaradacaq. Ermənistan regional əməkdaşlıq və qonşularına qarşı qanunuz və əsassız ərazi iddiaları arasında seçim etməlidir. Beynəlxalq ictimaiyyət bu mənada müsbət rol oynamalı və sülhün alternativinin olmamasını dərk etmək üçün Ermənistanı çağırır etməlidir" söyləməklə bütün tərəflərin məsuliyyətini xatırladı.

Ermənistanda revanşizmin və onun silahlandırılmasının birbaşa və ya dolaylı şəkildə dəstəklənməsi cəhdlərinə son qoyulması ilə bağlı BMT tribunasının çağırış edən Prezident İlham Əliyev ölkəmizin bu regionda çoxdan gözlənilən sülh, təhlükəsizlik və sabitliyin, bərpə olunmasına xidmət edən səhərlərin dəstəkləndiyini bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. Burada prosesi pozan tərəfə qarşı beynəlxalq səviyyədə qınaq olmalıdır.

Könül Nurullayeva Milli Məclisin deputatı

Deputat Baydeni yıxdı-sürüdü: "Terroçuları müdafiə edir..."

Birləşmiş Ştatlar prezidenti Cozef Bayden Ermənistanın müstəqilliyinin 30 illiyi ilə əlaqədar Ermənistan baş naziri Nikol Paşinyana təbrik məktubu göndərib. Təbrik məktubunda o, Qarabağ münaqişəsinin nizamlanmasına və erməni əsirlərinin azad edilməsinə dəstək vəd edib.

Bayden iddia edib ki, guya erməni xalqı təhdidlərlə üzlişib: "Ermənistan xalqı təhdidlər, o cümlədən Dağlıq Qarabağda hərbi əməliyyatlarla bağlı təhdidlərlə üzlişib, bu da faciəvi itkilərə səbəb olub. Biz erməni xalqının acısına ortaq olaraq, ATƏT-in Minsk Qrupu formatında və digər regional formatlarda regional sabitliyin təmin edilməsi və münasibətin nizamlanması üçün Ermənistan hökuməti ilə əl-ələ işləyəcəyik. ABŞ Azərbaycanında saxlanılan erməni əsirlərinin azad edilməsi istiqamətində tədbirləri davam etdirəcəkdir". Maraqlıdır ki, Co Bayden Azərbaycanın 2 dəfə



həbsdən azad etdiyi diversantlardan, Ermənistanın hələ də vermək istəmədiyi mina xəritələrindən bir kəlmə də danışmayıb. Baydenin bu məktubu Azərbaycanda haqlı olaraq böyük narazılığa səbəb olub. Millət vəkili Ceyhun Məmmədov "Adalet.az"-a verdiyi açıqlama bildirdi ki, ya Baydenin heç nədən xəbəri yoxdur, bilmədiyi sənəddə qol çəkdi-rilib, ya da bu fikirlər məqsəddi şəkildə o sənəddə əksini tapıb.

"Bu təbrikdə bir sıra məsələlərə toxunulub. Onlardan biri, guya Qarabağ ermənilərinin müharibədə itki verməsi ilə bağlıdır. Halbuki, Azərbaycanın yüzlərlə

mülki əhalisi by müharibədə şəhid oldu. Bayden təbrik məktubunda hərbi əsirlərlə bağlı məsələni də vurğulayıb. Açıq aydın hiss olunur ki, bu təbrik erməni lobbisinin təsiri ilə hazırlanıb. Burada məni narahət edən başlıca məsələ budur ki, Bayden niyə Ermənistanın 30 illiyini təbrik edərək Qarabağdan danışır? Mən iki-üç erməni terrorçusu üçün narahət olan Baydenə sual vermək istəyirəm ki, 1-ci Qarabağ müharibəsində ermənilərin əsir götürüldüyü 4000 azərbaycanlının əqibətini niyə Ermənistanın soruşmur? Biz indiyədək görmüşük ki, ABŞ prezidentləri Azərbaycana

hənsisə təbrik məktubu göndərəndə bu barədə bir kəlmə də yazsın. Ona görə də, Baydenin Ermənistanın baş nazirinə yazdığı sonucunu təbrik məktubu ədalət-sizliyin, iki standartların təzühürüdür. Bayden hansı erməni hərbi əsirlərindən danışır? Azərbaycan elə 3 gün əvvəl azıb bizim tərəfə keçmiş erməni qayıtdı. Hətta Rusiya xarici işlər naziri Lavrov erməni həmkarı ilə görüşdə dedi ki, onlar 10 noyabrdan sonra hobs olunduqları üçün hərbi əsir deyil-lər.

Burada belə bir mənzərə yaranır ki, ya Baydenin heç nədən xəbəri yoxdur, bilmədiyi sənəddə qol çəkdi-rilib, ya da bu fikirlər məqsəddi şəkildə o sənəddə əksini tapıb. Bu gün Azərbaycanda heç bir hərbi əsir yoxdur, onlar terrorçulardır. Əgər terrorçuların əqibətini onları narahət edirsə, açıq-aşkar bunu etiraf etsinlər, bilək ki, bəli, Bayden terrorçuları müdafiə edir. Çünki Baydenin hərbi əsir dediyi hərbiçilər müharibədən sonra, Azərbaycanı diversiya törətmək üçün ərazimizə gizli keçmiş terrorçulardır,- deyər millət vəkili bildirdi.

İlfitat HACIXANOĞLU

AQIL ABBAS

NƏ MUTLU AĞDAMLIYAM DEYƏNƏ!

VƏ YA ACUN İLICALI AXIRDA AĞDAMLI ÇIXACAQ

Azərbaycanın Ermənistan üzərində 44 günlük müharibədən qələbə ilə çıxmasından sonra mətbuatda tez-tez rast gəlik ki, heç demə bir çox tanınmış şəxslər azərbaycanlı kökəli imiş. Oxudum ki, Türkiyənin TV-8 kanalının məşhur sahibi Acun Ilıcalı bu günlərdə belə bir açıqlama verib ki, əslən Azərbaycan kökəlidir. Bu xəbəri oxuyan millət 3 gün çörək yemədi. Ona görə yox ki, çörək bahalaşdı, Acun bəyin azərbaycanlı olmasının sevincindən.

Ağdam Qarabağın paytaxtıydı və yenə paytaxtı olacaq. Qarabağın ətraf rayonlarından yüz il bundan əvvəl Ağdama köçmüş qeyri-ağdamlılar Ağdamın Ağdam vaxtında ağdamlı olmaları ilə fürsət yemədi. Ona görə yox ki, çörək bahalaşdı, Acun bəyin azərbaycanlı olmasının sevincindən.

Ağdam Qarabağın paytaxtıydı və yenə paytaxtı olacaq. Qarabağın ətraf rayonlarından yüz il bundan əvvəl Ağdama köçmüş qeyri-ağdamlılar Ağdamın Ağdam vaxtında ağdamlı olmaları ilə fürsət yemədi. Ona görə yox ki, çörək bahalaşdı, Acun bəyin azərbaycanlı olmasının sevincindən.

Və sair və ilax. Və bunu deyən adamların hamısını demək olar ki, tanıyırdım. Vaxtilə "ağdamlıyam" deyib şəşələndiklərinin də şahidi olmuşdum.

İndi Ağdam azad olunub, Möhtərəm Prezident İlham Əliyev yüz minlik qeyri-adi bir Ağdam şəhəri tikir. Baxıram, həmin adamlar yenidən ağdamlı olublar.

Seçkilər vaxtı görüşlərdə tez-tez belə bir sualla rastlaşırdım:

- Məllim, baxırıq televiziyaadakı çıxışlarında da, yazılarında da deyirsən ki, mən ağdamlıyam. Amma tərcümeyi-halında yazılıb ki, Ağcabədimin Bayat kəndində doğulmuşam, on yaşında köçmüşünüz Ağdama. Nəyin xətrinə deyirsən ağdamlıyam, axı sən ağcabədilisin?!

Mən də adətən belə cavab verirdim: - Bəli, mən Bayatdanam. Nə qədər Ağdam işğal altında, özümü ağdamlı sayıram. İnşallah, Ağdamı azad edərək, ondan sonra deyərəm ağcabədiliyəm.

Bu cavabdan sonra suala görə məndən üzr istəyənlər də olurdu.

İndi Ağdam azad olub. Ağdam azad olunandan sonra bir neçə dəfə bu dağlanmış şəhəri, o viran olmuş səhəri bit-də-bitdə görmüşəm və görmüşəm ki, Ağdamın ölüsü də gö-zəldi.

Nə mutlu AĞDAMLIYAM deyənə!

Nicat Novruzova



Heç zad

Okeanın o tayından zəng gəlmişdi mənə. Bu əcaib nömrəni əvvəl açmaq istəmədim. Bilmirdim axı kim-di?! Dedim, açaram bir lüt çə başlayar hoqqa vermə-yə. sonra gəl bu mətbuatın ekranından yığış. O üzüm mənə çəkan kameranın üstünü tutub "yes"-ə basdım. Dostum imiş. Vaxtında çıxıb gedənlərdəndir. Vəziyyəti orta səviyyənin "full"u dərcəsindədir.

Hal-əhvaldan sonra keçdik ne var-na yoxa. Açıqı mən ondan okeanın o tərəfindəki gün-güzəran haqda heçnə soruşmadım. Neynirəm ki soruşum? Nə gedə bilərəm, nə də ki, ordaki vəziyyət bura gəlir. Amma onun üçün bura maraqlıdır. Vətəndi axı...

- Başladığı səhbətəşməyə.
- Hardasan?
- Tixacda
- Onda vaxtını öldürürəm də. Benzinin havayı yanma-sın. Deyir, benzin qalxıb. Neçədi?
- Heç zad. 98-1.90, 95 -1.60
- Ərzaq da qalxıb?
- Hə. Ela-bələ. Heç zad 30-40 faiz
- Kommunallar qalxmaz?
- Qalxıb. Heç zad. Qaz 10 qəpik limiti keçdinsə 20 qəpik, su 1 manat, işiq 7 qəpik limiti keçdinsə 11 qə-pik.
- Bəs minimum əmək haqqı sizdə nə qədərdir?
- Bax o qalxmayıb. Heç zad. Cəmi 250 manat.
- Əsas odur ki, təhsil pulsuzdu.
- Hə. Repitçilərə, bayramlara, əlavə kitab dəftərlərə və s. xərclərə xərclədiklərimizi çıxsaq heç zad, pul-suz. Oxu ki, oxuyasan.
- Səhiyyədə vəziyyət necədi?
- Heç zad.
- Koronaya neynirsiz?
- Heç zad, pasportu vurdurub alanda var, vurdurma-yıb alanda.
- Bəs rüşvət, korrupsiya?
- Kiçik rəqəmləri demirəm, vaxt çox gedər. Yadıma düşənlərdən Vüqar Səferli 18 milyon, Vidadi Muradov 22 milyon. Heç zad
- Onda kasibçilik olar?
- O da heç zad. Toylar adambaşına 300 manat, ali məktəblərdə təhsil haqqı 5-6 min manat, sürülən ma-sinlar 150 min manat, üstündəki nömrə 150 min ma-nat, 2 milyonluq saat... Villalardakı qiymətsiz.
- Qaqa, bəs heç zad olmayan nə var?
- Hə, bax heç zad olmayan bizik. Hər şeyin qiyməti var, tək qiyməti olmayan bizik.
- Di qud bay.
- Heç zad. Qud bay.

Sabahkı gün

Günəşli payız səhəri... Cənub bölgəsinə doğru yolumuz.

Yaxşı ki bu yolu düzəldilər, deyə düşünürəm. Rahat gedə bilirik. Yanımızdan yük maşınları da keçir. Diqqətlə baxıram. Arxadan əsgərlər görünür. Əsgər... Havada zətan top-tüfəng qoxusu var. Əsgər... Allah qorusun deyirəm özlüyümdə. Sağ-salamat qayıdın... Yenə maşın keçir... Bəlkə?.. Qaçmaq istəyirəm fikirlərimdən - nə çox əsgər var?

... Hara gedir bu qədar əsgər...
- Hara gedir bu qədar əsgər?
- Hani?
- Bax, maşınlarda gedirlər.
- Yəqin təlimlərdi...
- Təki elə olsun...



Düşünürəm yenə özlüyümdə. Əvvəl-axır olacaq bu savaş. Bəlkə başlayır? Yenə qaçmaq istəyirəm - savaş olsa... olsa... Olsa bu gəncər... Amma sevinçək, güclürlü bu gəncər savaşın qurbanı ola bilərlər... Amma, amma olub axı... Görmüşük... Nə qədar itki olub... Bəs, necə olsun???
- Hara gedirlər?
- Qarşından yol haçalanır da. Qarabağa gedirlər...

Qarabağa gedirlər... Həəə...

Söz özü qorxudur... Neçə gündü bu söhbətlər evdə də gedir... Ola bilər yəni. Əvvəl-axır olasıdır... Olasıdır... bilirik... Amma nə vaxt? Vaxtı-günü bilirik...

Baxıram maşındakı əsgərlərə - (ay uşaqlar, müharibəyə gedirsiniz???) Allah kömək olsun...

Dost qapısı, düşmən çəpəri Oğullar!!! Əlim gedir telefona tərəf - dostlarıma yazıram... Əsgərlər gedir Qarabağa tərəf. Bilirəm haa dəqiq, amma fikirləşirəm bunu.

Mən bunları özlüyümdə düşünürəm - amma sabah hər şey dəyişəcək. Çün-



ki bunu ölkənin yiyəsi düşünürəm artıq. Amma hələ bilirik. Sabah yeni sabah açılacaq!!! Ölkənin yiyəsi bizi çox təəcübləndirəcək... Dəmir Yumruğu ilə.

Müharibə irəliyə doğru bir addımdır

Təkcə torpaqlara doğru yox, həm də inkişafa doğru. Ordu döyüşərək təcrübə qazanır, boşluqlar bilinir, hərbi həkimler formalaşır, hərbi mühəndislər formalaşır... Napoleon arzulayırsansa, döyüşməlisən!!! Ağlamaq olmaz!!! Bu illər içində ümidini itirməyən insanlara eşq olsun...

Sühh istəyirsənsə, müharibəyə hazır ol!!! Yeni söz deyil...

Gecə xəbər gəlir. Başlandı!!! Aman, başlandı... Dünyanı sarsıdan 44 gün başladı. Necə olacaq? Necə olsa da başlamalıdır... Salamətlik olsun... Niğaranlıqla bərabər həm də bir arxayınlıq var içimdə.

Dayanmadan "dayan" deyirlər... Ondan bilirəm bizim xeyirimizdir... Və adamlar artıq az qala öz xeyallarında

evlərinə də qayıdıblar, torpaqlarını da qayıtıblar... Hər qarış üçün insan qanı tökülür... Belə asan ola bilməz axı. Hərbi əməliyyatlar gedir. Bunu şüurlu qavrayanlar var, az şüurlu qavrayanlar var.

Narahat adamlar var, panikaya qapılanlar var

Bilərkəndən "bilməyən"lər var. Bilərkəndən harasa işləyənlər var... Hərbi intizama bağlıdır... Bizim nazımıza yox!!! Və bizim göstərişimizə də yox...
Qarabağın qara bəxti?.. Qalmaz belə, qalmaz dünya...

Bilərkəndən "bilməyən"lər var. Bilərkəndən harasa işləyənlər var... Hərbi intizama bağlıdır... Bizim nazımıza yox!!! Və bizim göstərişimizə də yox...
Qarabağın qara bəxti?.. Qalmaz belə, qalmaz dünya...

Qarabağ təkcə torpaq deyil ki... İdeyadır həm də...

Biz güclüyük... Biz güclüyük!.. BİZ GÜCLÜYÜK!!!

Tarix və coğrafiya ən önəmli dərslərdir...

Sakit olaq!!! Coğrafiya anlamı var. Və balans...

Yaşadığımız coğrafiya türk-islam coğrafiyasının mənzərəsidir. Tarixi gərəklər var... Bir gün olacaq. Və yaxın illərdə ard-arda həllinə cəhd olunub. Və olacaq!!!

Ta Səfəvilərin, Osmanlının qisasını da bizdən (bu balaca məmləkətdən) almaq istəyirlərsə keçib, baxın görün Bizansın torpaq iddiası yoxdu? Yaxın coğrafiya da...

Gün doğmadan nələr doğar... İnşallah...

Kürreyi-ərzin ptün proqramlarında baş xəbər olmuşuq deyəsən...

Patlatlar çıxarız

Liderimiz də öz əsgərləriylə birgə döyüşür - dünya mətbuat agentliklərində. Həminin cavabı verilir. Arxayınlıq artır. Atının nalından od çıxır Ağatlı oğlanın...

zün qabağına getirin. Və kəndləri də "sığnaq" adlanırlar... Qorxu içində yaşayıblar hər zaman və bu da yansıyib məmarilərinə... İndi bu 30 ildə də

ancaq tunel və bunker tikiblər...

Deşik tikiblər... Ən yaxşı yerlərdə yaşayırdılar, ən yaxşı işlərdə çalışırdılar, hətta ən yaxşı kişilərimizi də ələ keçirmişdilər... Başqa nə istəyirdiniz??? Yaşayırdıq da... Dənizdən dənizə? Dərs olar yəqin... Elə bizə də dərs olmalı çox nəsənlər var!!!

Miladdan öncə Assuriya imperiyası mövcud olub. Qüdrətli bir dövlət. Hərbi elminə böyük qatqıları da olub, gözəl şəhərləri də olub... İndi yoxdu... Tarixdə qalıb. Və qalıqları aysor adlanır. Bütün dünyada təxminən 3 milyon ola bilərlər. Yeni dəqiq məlumat yoxdu. Bizim ərazidə də yaşayırlar...

Bu nəhəng dövlətin varisləri demirlər biz "dənizdən dənizə" yaşamışıq...

Yəni xəstə deyillər. Dünyəni ola bilər elə idin, bu gün nədən ondan danış...

Bunların uzaq hədəfləri var. Özlerini inandırblar və hər dəfəsində bizi nişan alırlar. Bizim başqa çarəmiz yoxdu - terrorçu təfəkkürü məhv etmək bizim boynumuzun borcu.

İkinci Dünya Müharibəsindən sonra alman və yaponlara ordu saxlamaq qadağan olundu...

İndi bunları da bir yolun tapacağıq... Mahiyyətləri budur drevni mnaqost-radalmıların...

SSRI-nin dağılması da Qarabağdan başladı. Dünyanı dağılmağı da ordan gəlir...

Ən böyük Əsgər bizim Əsgər...

Gəncərdən fərqli olaraq mən o yerlərdə çox gəzməmişəm gəncəliyimdə. Qarabağda yəni... İndi hər gün Əsgərlərimizlə addım-addım qayıdıram...

Var olun!!!

İnternetdə neçə illərdən sonra həyətlərinə qayıdış ağacdən nar üzən herbçimizim fotosu ürəklərə təskinlik verir. Bizim herbçi öz həyətlərinə qayıdib. "Qayıtmaq" sözü başqa yoxdu daşmağa başlayıb. Liderimiz də deyir - biz öz evimizə qayıdırdıq!!!

Mən Avropada çox olmuşam. Bəzən 15-20 gün qaldığım da olub... Nə deyirəm?

Xristian Avropasında hər kiçik qəsəbədə də kilisə var və kilisələrdə də hər yarım saatın, hər bir saatın tamamında zəng çalınır. Kilisə zəngi... Kimsə də narazılıq etmir və etmək də absurd olar... Yeni zəng həmin insanların orda varlığını təsdiq edir...

Azan harda varsa, orda bizlər varıq...

Azan da bizim üçün beledir. Harda varsa, orda bizlər varıq... Başqa söhbət yoxdu!!!

Səhər yerimdən duran kimi hava proqnozuna baxıram neçə gündü. Dağlarda yəni...

Dağ kimi oğullarımız!!.. Allah amanında...

Qubadlı geri alındı - deyəndə ilk xatırladığım Aygün Attar oldu... Qəhərləndim... Sonra şəhərlərdə gördüm yazdığını - Ruhun şad olsun, abi...

O da ilk abisini xatırlamışdı doğma yurdunun adı gələndə.

Aygün Vətən, Bayraq olacaq qadındı. Hər an, hər dəqiqə Vətən kimi hər kəsi qucaqlayacaq qadındı... Elmiyən dünyanın yüksək kürsülərində, hərəreti, istisiyən yaxınlıqda...

Aygünün kim olduğunu anlamaq üçün azıcaq ünsiyyətə olmaq yetir... Hətta bucoğrafiyasını oxumadan da... Professor, Dr., Giresun universitetinin eski rektoru...

İki ölkə arasındakı körpünün sütunlarından biri...

Az əvvəl gəlmişdi Bakıya, görüşdük, söhbətləşdik. Çox danışdıq hər mövzuda...

Ancaq indi Qubadlı və qəhər... Və Aygün... Ətirilim... Kiçik vücuduna dünyanı sığışdırın qadın...

Universitetdə oxuduğum vaxtlar idi. "Dostluq" kinoteatri ilə üzbeüz (Bakıxanov küçəsi ilə sağa döndəndə) bir heykəl qoydular bunlar. Qartal heykəli... Düz ağzımızın içində Daşnak partiyasının emblemini qoymuşdular bizə göz dağı... Bir xeyli vaxt qaldı orda... Biz də yat-

mışdıq elə bil... Kompartiya ola-ola Daşnak simvolu...

Videolarını görmüşüz də, qartal uçuşu ilə başlayır...

İndi bizə birgə yaşayış məsləhət görürlər...

Bu müharibə o qədər yanlış təsəvvürləri və mifləri darmadağın etdi ki...

Sadəcə, düşmən tərəf sağlam ağılla düşünə bilmir. Çünki sağalan deyil xəstəlikləri...

Bazar günü maşını həyətdən çıxarılanda it şivibiş qaçdı küçəyə... Qanım qaldı da - gəl, indi qaytar həyəte. Qonaqlarım da qapıda gözləyir, getməliyik.

İndi içimdə fikirləşirəm ki, ay avara, hara qaçırısan axı? Küçədə yaşaya bilərsən? Müstəqil olmaq hünerin var sən? Küçə doludu canavar kimi küçə itlərinin. Yeyərlər səni, ay axmaq, qayt!!! Özü də mənəm kimi sahibədən qarçılar?!

Nəyə qaytarıb getirdik bunu küçənin o başından... Qonaqlardan biri də diaq-

noz qoydu - sizin itin azadlıq eşqi iki tin qaçmağa çatdı... İti qovan kimi... yaxşı söz idi... Yeni sözlər də gəldi dilimizə... Savaş folkloru yarandı... Nooldu, Paşinyan? Bombacı... Harop... Dron... Şirin sözlər... Acı sözlər də oldu - Gəncəyə, Bərdəyə atıldı bombalar.

Bütün İran sərhədi məntəqələri götürdük - Yaşa, Əsgər!!!

Elə Ağdamdan talayib-daşdıqlarıyla Ermənistanı zəngin eləmişdilər... Onu da yeyib-içiblər... Görünmür...

Bütün sosial şəbəkələrdə yaxşı cavab verirlər düşməne - məşallah gəncərimiz!!! Son nidanı Əsgər qoyacaq!

Ataşkəsin "a"-sın eşidən kimi bayram edirdilər

Gör necə qorxurlar ki, ataşkəsin "a"-sın eşidən kimi bayram edirdilər Yerevanda. Nə qədər kütəyin millətli və gizlədə bilirdilər...

Son 200 ildə həmişə bunları kullanıb atıblar...

Nəşə qazandıqları haqqında deməyin mənə, yaşayışlarını gördüm... Bi-



zimlə birlikdə ağa-bəy kimi dolanırdılar...

Biz döyüşək deyirik, onlar sevinir... Məntiq var, məntiq...

Həzrət Abbas haqqı, belə DİVAN tutulmamışdı bunlara Tarixdə ilkklər imza qoyan OĞUL!!!

Strasburqun mərkəzində bir monument var (daim iki xalqın rəqibliyi bu şəhərə öz möhürünü vurub. Hətta Atilla da burda döyüşüb. Bizim deyəkmi?). İkinci Dünya Müharibəsində həlak olanların abidəsi. Strasburq, Elzas bölgəsi həmin müharibənin tam mərkəzində olub, qaynar nöqtəsi sayılıb. Həm almanlar, həm fransızlar tərəfindən savaşmağa məcbur olublar. Və 1936-cı ildə şəhər idarəçiləri əhaliyə müraciət edərək yardım istəyiblər memorialın hazırlanmasına. İlanə yığılıb müharibədə əzizlərini itirən insanlardan.

50 frankdan tutmuş 50000 franka qədər pul verən olub. Sonradan bu siyahını dərc edirlər.

"Canından keçənlərimiz" yazılıb monumentin üstündə...

Ana can verən iki oğlunu bağına basıb. Biri fransız, biri almanlı övladları. Hər ikisi uniformasızdı, fərqlənmişlər deyərək. Əl-ələ verib ölürlər, biri Fransaya, biri Almaniya tərəfə baxır. Uğrunda öldükleri torpaqlara. Ana isə öz dərdini belə bölüşür insanlarla. Məsələ burasındadır ki, burda iki millət də rahat yaşayıb. Yönetim kimdə olsa da... Deməyiblər çıx get və düş çöllərə...

Tarix yazılıb, qeyd olunmuş keçmişdən daha artıq bir şeydi. O, yazılmış, yazılacaq və ən önəmli xatırlanan keçmişdən oluşur...

Qarşımızdakılar xatırlayırlar... Və Çar da mütləq xatırlayır ki, SSRI-nin dağılması Qarabağ məsələsiylə başladı. Bu dünya məsələsidir...

Səbrli olaq və sakit olaq!!!



Biz güclüyük və arxayınıq!!! Amma bu qövmin başbilənləri həmişə onları faciələrə sürükləyib. Heç nəyi düşünməyib. Harda yaşadıqlarını, kimlərlə qonşu olduğunu anılda bilməyib... İster İran coğrafiyasında, ister Turan coğrafiyasında saraylarda önəmli yerlərə sahib olublar, amma azlıq edib. İtləyiblər xaosa... Gözəl həyatların məhv ediblər... Ziyalıları da xəstə təfəkkürüdü. Tək-tək adamları anlayıb ki, olmaz niyyətlə yaşamaq. Qara Keşişdi bunlar...

Bayaq evə qayıdıram, bir binanın yanından keçəndə ayaq saxladım. Piano səsi gəlirdi. Qammalar çalırdı kimsə. Dərs öyrənirdi güman ki... Elə qərribə gördüm, bir uşağın barmaqlarıyla... Ağdam qayıdacağına ən çox inanan adamlardan biri idi Aqil Abbas. Və savaşa başlayanda

dedi ki, ayaqlarından öpəcəm İlham Əliyevin

Və nəvəsinə - Fərəhə deyir: "Səni aparajam Ağdama. Ordaki evimizi də tikəjm..."

Birinci dəfədi bu sözü deyir uşağa...

dedi ki, ayaqlarından öpəcəm İlham Əliyevin

Və nəvəsinə - Fərəhə deyir: "Səni aparajam Ağdama. Ordaki evimizi də tikəjm..."

Birinci dəfədi bu sözü deyir uşağa...

dedi ki, ayaqlarından öpəcəm İlham Əliyevin

Və nəvəsinə - Fərəhə deyir: "Səni aparajam Ağdama. Ordaki evimizi də tikəjm..."

Birinci dəfədi bu sözü deyir uşağa...

dedi ki, ayaqlarından öpəcəm İlham Əliyevin

Və nəvəsinə - Fərəhə deyir: "Səni aparajam Ağdama. Ordaki evimizi də tikəjm..."

Birinci dəfədi bu sözü deyir uşağa...

dedi ki, ayaqlarından öpəcəm İlham Əliyevin

Və nəvəsinə - Fərəhə deyir: "Səni aparajam Ağdama. Ordaki evimizi də tikəjm..."

Birinci dəfədi bu sözü deyir uşağa...

dedi ki, ayaqlarından öpəcəm İlham Əliyevin

Və nəvəsinə - Fərəhə deyir: "Səni aparajam Ağdama. Ordaki evimizi də tikəjm..."

Birinci dəfədi bu sözü deyir uşağa...

dedi ki, ayaqlarından öpəcəm İlham Əliyevin

Və nəvəsinə - Fərəhə deyir: "Səni aparajam Ağdama. Ordaki evimizi də tikəjm..."

Birinci dəfədi bu sözü deyir uşağa...

dedi ki, ayaqlarından öpəcəm İlham Əliyevin

Və nəvəsinə - Fərəhə deyir: "Səni aparajam Ağdama. Ordaki evimizi də tikəjm..."

Birinci dəfədi bu sözü deyir uşağa...

dedi ki, ayaqlarından öpəcəm İlham Əliyevin

Və nəvəsinə - Fərəhə deyir: "Səni aparajam Ağdama. Ordaki evimizi də tikəjm..."

Birinci dəfədi bu sözü deyir uşağa...

dedi ki, ayaqlarından öpəcəm İlham Əliyevin

Və nəvəsinə - Fərəhə deyir: "Səni aparajam Ağdama. Ordaki evimizi də tikəjm..."

Birinci dəfədi bu sözü deyir uşağa...

dedi ki, ayaqlarından öpəcəm İlham Əliyevin

Və nəvəsinə - Fərəhə deyir: "Səni aparajam Ağdama. Ordaki evimizi də tikəjm..."

Birinci dəfədi bu sözü deyir uşağa...

dedi ki, ayaqlarından öpəcəm İlham Əliyevin

Və nəvəsinə - Fərəhə deyir: "Səni aparajam Ağdama. Ordaki evimizi də tikəjm..."

Birinci dəfədi bu sözü deyir uşağa...

dedi ki, ayaqlarından öpəcəm İlham Əliyevin

Polis mübarizəni gücləndirib

Son vaxtlar avtobusda, metroda və qapalı yerlərdə koronavirusa qarşı mübarizə daha da gücləndirilib.

Başqa sözlə demiş olsaq, bu ünvanlarda polis tez-tez reydlər keçirir. Düz də edir. Məsələn, bugünlər 55 nömrəli marşrutla hərəkət edən avtobusun salonunda bir neçə tibbi maska taxmayan sərnişin vardı.

Həmin sərnişinlərə digər tərəfi irad tutanda onlar əsəbləşir və irad tutanlara məhəl qoymurdular. Elə bu vaxt avtobus dayanacaqda duranda polis əməkdaşlarından ikisi qəfil salona daxil oldu və maska taxmayan sərnişinləri yerə düşürtdü. Təbii ki, polis həmin vətəndaşlar barəsində İnzibati Xətalər Məcəlləsinin 211-ci maddəsinə tövbiq etdi.

Bu faktlar önmə göstərir ki, polis nəzarəti olmasa, ictimai nəqliyyatda, qapalı yerlərdə maska taxmayanlar daha da çox olacaq. Ona görə də polisin bu addımlarını alqışlayır və koronavirusla mübarizədə həyatlarını təhlükəyə qoyduqlarına təşəkkür onlara cansağlığı arzu edirik.

Sərnişinlər isə bir qayda olaraq mütləq tibbi maskadan istifadə etməlidir ki, polis onu saxlayıb haqqında inzibati tədbir görməsin.

Yağış yağsa...

Sentyabr ayının 22-si olsa da, yəni, payız gəlsə də, son dörd ayda bir damcı olsun belə Bakıya yağış yağmayıb. Bunu bilirsiniz, nəyə görə deyirik? Ona görə deyirik ki, düz dörd aydır Bakının əksər yerlərində olan şam və digər ağaclar susuzluqdan əziyyət çəkir. Düzü, bir çox yerlərdə davamlı olaraq ağacları sulayırlar. Amma paytaxtımızın əksər yerlərində şam və digər ağaclar Allahın ümidinə qalıb.

Bizim yaşadığımız Yeni Günəşlidəki şam ağaclarına baxanda adamın ürəyi ağrıyır. Demək olar ki, şam ağaclarının üstü toz-torpaqla doludur.

Hələ bir onuz nə qədər suya ehtiyacı olduğunu demirik. Əlbəttə, hər hansı ağacın dörd ay su içməməsi onun bir çox halda quruması deməkdir.

Əgər Bakıya yağış yağsa, bu ağacların həm toz-torpaqlı, həm də susuzluqdan çartlayan "dodaqlar" dincələr. Deməli, yenə hər şey Allahın ümidinə qalıb.

Piyadavurmalar artır

Son vaxtlar Bakı şəhərində baş vermiş yol-nəqliyyat hadisələrinin 56 faizindən çoxunu piyadaların vurulması təşkil edir. Bu isə çox həyəcanlandırıcı və narahətədir faktır. Çünki Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi elə bir gün, elə həftə olmur ki, piyadaların təhlükəsizliyi ilə bağlı reydlər keçirəsin. Bu reydlər zamanı minlərlə piyada təyin olunmamış yerdən keçdiyini görə, inzibati məsuliyyətə cəlb olunub və 20 manat məbləğində cərimə edilib.

Çox qorubədir, sürücülər günahı şiralanıb budağını ayanda. Göndərərim sovaqlımı - sən də öz payını, Sən də artıq öz əlinlə zəfərlərin sayını. Get, düşmənin qabağında iğid tərpan vüqarına, Tufəngini təmiz saxla, atını da tumarla".

Amma bizim fikrimizcə, piyadaların vurulmasında hər iki tərəf məsuliyyət daşıyır. Başqa sözlə demiş olsaq, hər iki tərəfin günahı var. Sürücülər zəhmət çəkib sürət həddinə əməl etməli, sükannın qarənliq saatlarında və yağışlı havalarda diqqətli olmalı, piyadalar isə yolu keçərkən yeraltı, yerüstü və xüsusi xotlənmiş, toyn olunmuş yerlərdən keçməlidir.

Əgər hər iki tərəf yol hərəkəti qaydalarına əməl etsə, piyadavurma halları da yüksələn xətlə inkişaf etməz.

Emil FAİQOĞLU

AZƏRBAYCANDA MƏHLƏ ÇEMPIONATI DAVAM EDİR

Əvvəl futbol üzrə Azərbaycan çempionatı vardı, özü də onda qəpiyə güllə atdıqımız vaxtlar idi. Futbolçuların maşından da danışmağa dəyməzdi, amma can qoyurdular, oynayırdılar. "Qarabağ" bəzən səfər oyunlarına rayonlararası sərnəhin avtobusları ilə gedirdi.

Regionlarda özəl futbol komandaları formalaşmışdı: Gəncədə "Kəpəz", Mingçevirdə "Toxucu", Yevlaxda "Yunçu", Naxçıvanda "Arax", Tovuzda "Turan", Şəmkirdə "Şəmkir", Qusarın "Şahdağ", Zaqatalanın da "Simurq" adlı bir gözəl komandası vardı, Masallıda "Viləş", İmişlidə "MKT-Araz", Qazaxda "Göyəzən", Bərdədə "Pambıqçı" (sonra nədənsə adını dəyişib mənasız bir ad qoydular, "ABN", nə isə...) və Azərbaycan çempionatına gözəllik qatan "Xəzər-Lənkəran".

Sonra AFFA nə təhər filfölo eladisa bu komandalar qaldı kanarda, klubların sayı düşdü 8-ə və oldu Bakı çempionatı.

Bakı çempionatı adına "xələl" gətirən "Qəbələ"nin də sıxıb suyunu çıxartdılar, "Xəzər-Lənkəran"ın gününə salmaq istədilər, amma bacarmadılar. "Qəbələ" özünü toparladı və bu gün liderdi. Arzu edirik ki, belə də davam eləsin.

Bəli, qəpiyə güllə atdıqımız vaxtlarda ölkədə futbol vardı. El ki neft kəmərlərindən birini futbolumuza yönəldilər, Azərbaycan çempionatı getdi fələyin badına, daha dəqiq desək, AFFA-nın badına.

Və indi Bakı çempionatını da döndəriblər məhlə çempionatına Keşlə, Zirə, Bayıl, Masaxır...

Moskva beş komanda saxlaya bilər, maşallah, Bakı beş komanda saxlayır. Əslində Sumqayıt da elə Bakıdır.

Bir maraqsız da birinci liqa yaradıblar region komandalarından. Yüksək liqanın da əvəzədicilərini bu liqaya əlavə ediblər. Əslində birinci liqanın çempionu növbəti ildə yüksək liqada oynamaq hüququ qazanır. Amma bu gündəlik bunun şahidi olmamışıq. Bahanə də region komandasının müəyyən vəsaitinin olmamasıdır.

Axırncı yeri tutan komandanı yüksək liqada saxlamağa nə ehtiyac var və nə məcburiyyət var? Həmin komandaya ayrılan vəsaiti buyurun, çempion olan region komandasına verin.

Məhəmməd Füzuli region komandaları üçün necə deyir:

AFFA bəpərvə, SOCAR bərahəm, futbol bisükün,
Dərd çox, həmdərd yox, AFFA qəvi tale zəbun!



Rauf İsmayilov,
Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Tədris hissəsinin müəllimi adlıyay mayoru.

Ermenistan Respublikasının ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızı azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır.

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız özünə və iradə, bir yumruq kimi birlik və homarlıq nümayiş etdirərək, düşməni sarısdıçı zərbələr endirmişdir.

Müzəffər Azərbaycan Ordusunun zəfər yürüşünə döze bilməyən düşmən təxribatlarına ol ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətmişdir.

İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunmuşdur.

Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dağalandırılmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimiz, bütün şəhidlərimizə dərin ehtiram olamalı olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərarə alınmışdır.

Milli-mənavi birliyimiz, Vətən oğullarının doğma el-obaya sudaqəti, mərəldiyi və mətnliyi 44 günlük müharibədə özünü daha bariz şəkildə göstərdi. Bu oğullar öz xalqın əsrlərindən sınağından çıxmış milli xüsusiyyətlərinin mahir da-

27 sentyabr - Anım Günü

şiyicilərdir, onların igidlik nümunələrində xalqın, millətin köklü duyğuları yaşayır. Milli mentalitetimiz, milli ləyaqətimiz məhz xalqın qiymətli potensialı olan belə oğulların çiyinlərində yüksəlir. Bu gün torpaqlarımızı erməni tapdığınından azad edərkən şəhid olmuş əsgərlərimizə Allahdan rəhmət diləyirik!

Müharibədə döyüş də var, şəhidlik də var. Şəhidlik Vətənə məhəbbətin zirvəsidir. Şəhidlik adı ölmə deyil, VƏTƏN, TORPAQ, böyük amallar uğrunda cədan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Şəhidlik - verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Vətən yolunda şəhidlik əsl cəyret, hünər, şərəf və ləyaqət zirvəsidir.

Vətən, millət uğrunda döyüşərkən həlak olanlara şəhid, sağ qalanlara isə qazi deyilir. "Şəhid" ərəb mənşəli kəlmə olub xəbər verən, bildiyini söyləyən, ha-zır olan və hadisəyə şahidlik edən anlamını ifadə edir. İslam alimlərinin fikrincə, ölkənin müstəqilliyini, ərazi bütövlüyünü və əhalisinin müəhəfəzəsini, malını, şərəf və namusunu müdafiə etməni canını fəda edənlər şəhidlardır. Tanrı dərğahında şəhidlik mərtəbəsi peyğəmbərlikdən sonra ən yüksək zirvədir. Şəhidlərin Allah qatında məqamı ilə bağlı Qurani-Kərimdə buyrulur: "Allah yolunda öldürülənlərə (şəhid olanlara) "öli" deməyin. Əksinə, onlar (Allah dərğahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz." (Bəqərə, 154).

Peyğəmbərimiz (s.ə.s.) isə şəhidlik haqqında buyurmuşdur ki, cənnətə giron şəxs, yer üzünün bütün nemətləri ona verildiyi təqdirdə belə, dünyaya qayıtmaq istəməz. Təkcə şəhiddən başqa. Şəhid on dəfə dünyaya gəlib, on dəfə də şəhid olmaq istər.

Şəhidlik, həmçinin günahların bağışlanması vasilə olan fəziləti əməldir. Bununla bağlı Həzrət Məhəmməd (s.ə.s.) demişdir: "Şəhidin qul burcundan başqa, bütün günahlarını Allah bağışlayır". Allah yolunda şəhid olanlar və savadsız düşməni öldürənlərə bağlı buyrulur: "Allah, şəbhəsis ki, Allah yolunda vuruşub öldürən və öldürülən möminlərin canlarını və mallarını Tövratda, İncildə və Quranda haqq olaraq vəd edilmiş cənnət müqabilində satın almışdır..." (Tövbə, 111). Ayadən görüldüyü kimi, Rəbbimiz müqəddəs amallar uğrunda canını qurban verən salehnlərə yanaşı, vuruşub öldürən möminləri də cənnətdə müjdələyir. Peyğəmbərimiz

(s.ə.s.) buyurmuşdur ki, gələnlərlə təhlükəni görüb qapanmayan gözün sahibi Allah yolunda bu təhlükəni aradan götürürsə, o bəndə, bütün insanlardan daha xeyirli iş görmüş olur.

Şəhidlik məqamının Allahın bəxş etdiyi böyük nemət olması barədə Qurani-Kərimdə buyrulur: "Onlar Allahın öz mərhəmətindən onlara bəxş etdiyi nemətə (şəhidlik rütbəsinə) sevinir, arxalarına gəlib hələ özlərinə çatmamış (şəhidlik səadətində hələ nail olmamış) kəslərin (axirədə) heç bir qorxusuna olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görsə şadiq qədirlər" (Əl-İmran, 170).

Peyğəmbərimiz (s.ə.s.) də şəhidlik mərtəbəsinin ucalığına işarə edərək buyurmuşdur: "Allahın və içrəm ki, Onun yolunda döyüşüb öldürülməyi, sonra dirildilib yenə öldürülməyi, sonra təkrarlənər dirildilərək öldürülməyi nə qədər də çox istəyirəm".

Şəhidlik, eyni zamanda, insanın edo biləcəyi ən yaxşı əməldir ki, bunun vəsiyyətlə günahları bağışlanıb axirət səadətində qovuşa bilər.

Şəhadət məktəbində şəhid olan insanlar Allah yüksək qiymətləndirir. Dinimizdə təvəzülə şəhid adı almaq mümtəkin deyil. Bir şəxs ki, digər ölkələri zəbt edərkən həlak olur, onu şəhid adlandırmamaq olmaz. İslamın bu cür hərəkətlərə rəğbəti yoxdur.

Böyük Türk milləti "Ölsəm şəhid, qalsam qazi", "Torpaq - uğrunda ölənlərsə, Vətəndir" şüarları ilə tarixdə zəfərlər qazanmışdır. Tarix boyunca şəhidlik xalqımızın məniyyətdə yaşayaraq yüksək əxlaqi keyfiyyət olmuşdur. Xalqımız Vətən və müqəddəs dəyərlər namına həmişə döyüşmüş, bu yolda ölməyi yaşamadan üstün tutmuşdur.

Ulu babalarımız döyüşə gedərkən şəhid olmaq üçün Allaha yalvarırdılar, bu uca moqama nail olmadığına isə qəhrəmanlıq şərafı ilə təsəlli tapırdılar. "Şəhadət şərbətini içmək" onların sarsılmaz imanı idi. Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin öz xatirələrini yaşatmaq, ruhlarna dualar oxumaq hər azərbaycanlının vətəndaş borcudur.

Əsgərlərimiz Ana Vətən qarşısında öz vəzifəsini layiqincə yerinə yetirən, düşmənlə üz-üzə dayanaraq namla vuruşur. Düşməni gülləsinə təx gələrkən şəhidlik zirvəsinə ucalanlar xalqın sonsuz ehtiramını qazanır. Saçların heç zaman ağarmayacaq, şəhid əsgər! Xalqımız hər zaman sizə borcludur. Uğrunda can verdiyiniz

torpağa tapşırırsınız. Ücrəngli bayrağımız nəşinin örtüyü olur. Validey-lərimiz sizinlə fəxr edir. Siz şəhidlik məqamındanmış. Ən layiqli ad dəyirsəniz. Təki Vətən sağ olsun! Zamanı gənc yaşlarında donan igidlər, sizin adınız hər birimiz qəlbində yaşayır.

Şəhid olmayan torpaq müstəmləkədir. Hər birimiz Azərbaycan müstəqilliyi, ərazi bütövlüyü uğrunda qəhrəmanlıqla vuruşan, xalqımızın azadlığını hər şeydən uca tutan, bu yolda həyatını qurban verərək an uca zirvəyə - şəhidlik məqamına ucalanların xatirəsini anmağa həmişə borcluğuy. Çünki ərazi bütövlüyü, toxunulmazlığı uğrunda canından keçən Vətən övladları sonsuz sevgi, məhəbbət və ehtirama layiqdirlər.

Vətənpərvərlik - Vətənin, dövlətin, xalqın, millətin sevməkdir. Onun inkişafına çalışmaq. Vətən ürəkə də başla-yır, səhəddə bitir. Vətənpərvərlik Vətənin çağırışlarına cavab verməkdir. Müstəqil Azərbaycan bir çox uğurlar, nailiyyətlər qazanıb. Vətən bizdən dəyərliyə sahib çıxıb onu daim zənginləşdirməyə səsləyir. Hər bir azərbaycanlı azərbaycanlılıq dəyərlərinə xidmət etməyi özünə müqəddəs bəle bilir. Vətəni qorumaq, daim müdafiəyə hazır olmaq hər birimizin borcudur.

Şəhidlərimiz Vətəni sevdi. Bu sevgi müqəddəs sevgidir. Bu sevgi sipərə dö-nən sinədir, bu sevgi Vətən yolunda qurban verilən "can"dır.

Şəhidlər ölməz, yaddaşlarda, əqidlərdə yaşayır. İllər keçsə də, unudul-maz, daim anılar. Şəhidlər torpağa de-yil, ürəklərə tapşırılan sevgidir. Biz azad-lığımızın, istiqbalımızın qarşısı olan şə-hidləri ən səmimi hiss və duyğularla anı-rıq!

Torpaqlarımızın qorunması yolunda canlarından keçən şəhidlərimizin hünəri gəncələrimizə ömürdür. Hər bir Azər-baycan vətəndaşı öz milli qəhrəmanları mən-mal, onların keçdiyi həyat yolundan çox şey öyrənməlidirlər. Hər birimiz Azərbaycanın müstəqilliyi uğrunda qəh-rəmanlıqla mübarizə aparan, xalqımızın azadlığını hər şeydən uca tutan, bu yolda həyatlarını qurban verərək an uca zirvə-yə-Şəhidlik məqamına ucalanların xati-rəsini anmağa həmişə borcluğuy. Onların adları, xatirəsi yaddaşlarda əbədi yaşaya-caq!!!

Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Şəhidlərimizin ruhu qarşısında baş eğirik!



"Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi"

olmuşdur. Yaralanmış müharibə iştirakçılarının reabilitasiyası və onların sosial məsələlərinin həlli istiqamətində görülmiş işlər sü-but edir ki, dövlət hər zaman öz əsgərinin yanındadır. Azərbaycan xalqı mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımıza sancmış, ölkəmizə Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər.

Məhz Azərbaycan Ordusunun şücaəti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin sərkərdəlik məhərə-ti ilə torpaqlarımız qısa müddətdə - 44 gündə minimum itkilərlə düş-mən işğalından azad edilməsi xal-qımızda böyük sevinc və qürur hissi yaşadı. Hərbi quruculuq işi Prezident İlham Əliyev dövlət siyasətinin strateji prioritetlərindən-dir. Prezident İlham Əliyev de-mişdir: "Əminəm ki, Azərbaycan gücləndikcə ordumuz da güclənəcə-k və ordumuz istənilən vəziyyəni həll etməyə hazırdır, buna qadirdir." Artıq Azərbaycanın ərazi büt-övlüyü bərpa edilib. Vətən müha-ribəsi nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Qəhrəman hərbiçilərimizin şücaə-ti, rəşadəti hesabına, şəhidlərimiz-in qanı-canı bahasına bütün dün-ya Azərbaycanın şanlı qələbəsi-nin şahidi oldu. Müxtəlif dairələrdən olan müntəzəm təzyiq və təhdidlərə rəğmən Azərbaycan öz haqq savaşında zəfər qaldı. Bu Zəfər savaşında "Ermənistanın güclü ordusu var", "erməni xalqı döyüşkən xalqdır", "Azərbaycan xalqı döyüş bilimi" kimi miflərə bərdəfəlik son qoyuldu.

"Mən hər zaman qazilərin yanında olacağam" deyənlər Prezident İlham Əliyev əslində cəmiyyətimizdə bütün müharibə iştirakçıları olan münasibətini bildirmiş

"Şuşanın işğalından azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Ağdamın azad olunmasına görə", "Laçının azad olunmasına görə", "Hərbi xidmətlərə görə" kimi me-dallar Vətən müharibəsi iştirakçı-larına və ya ölümündən sonra on-ların yaxınlarına təqdim olunmuşdur. Müharibə dövründə əlini, qo-lunu itirmiş qazilərimiz üçün ən müasir protezlər sifariş edilmişdir. Ehtiyacı olan bütün qazilərə, şə-hid ailələrinə dövlət tərəfindən la-zımı köməklik göstərilməkdədir. İndiyədək 9200-ə yaxın şəhid ailə-si, müharibə əliləri 7200-ə yaxın minik avtomatını verilmiş-dir. Azərbaycan Respublikası Pre-zidenti tərəfindən əsas məqsədi şəhid ailələrinin və hərbi əməli-yyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiə-si sahəsində dövlət tərəfindən hə-yata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüs-lərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sa-hədə səffəflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsi olan "YAŞAT" Fondu yaradılmış-dır. İndiyədək Fond 62 milyon manatdan çox vəsait toplanmış-dır. Azərbaycan xalqı şəhidlərimiz-in intiqamını düşməndən döyüş meydanında aldı və onların qanı yerdə qalmadı. Azərbaycan Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi ilə dünya miqyasında nümunə sa-yla bilər. Sentyabrın 23-də BMT Baş Assambleyasının 76-cı sessi-yaşının dövlət və hökumət başçı-ları səviyyəsində keçirilən illik ümumi müzakirələri zamanı çıxış edən Azərbaycan Respublikası-nın Prezidenti cənab İlham Əli-ye-

vin sözləri ilə fikrimi yekunlaşdır-maq istəyirəm. Cənab Prezident İlham Əliyev yüksək tribunadan bir daha bəyan etdi ki: "Azərbay-can 30 illik münəqişəni hərbi-si-yasi yollarla həll etdi, ərazi bütöv-lüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münəqişəsi keç-mişde qaldı. Azərbaycan artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur. Prezidentin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə biz Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarını yaratmışıq. Fürsətdən istifadə edərək, mən BMT-yə üzv dövlətləri və BMT Ka-tibliyini ərazilərimizə istinad edə-rək hüquqi cəhətdən mövcud ol-mayan, siyasi baxımdan qərəzli və manipulyasiya xarakterli adı-ların istifadəsinə yol verməməyə çağırıram. Sülh və əməkdaşlığa xidmət edən sahələrdən biri nə-qiliyyət layihələri ola bilər.

Bu kontekstdə Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə birləşdirəcək Zəngəzur dəhlizi regionumuz üçün yeni imkanlar yaradaçaqdır. Azərbaycan Cənubi Qafqaz regionunda yeni realiaqlar yaradıb və hər kəs bu-nu nəzərə almalıdır. Ermənistan regional əməkdaşlıq və qonşu-larına qarşı qanunsuz və əsas-ən ərazi iddiaları arasında seç-im etməlidir. Beynəlxalq ictimai-yyətdə bu mənada müsbət rol oynamaq və sülhün alternativini-nin olmamasını dərk etmək üçün Ermənistanı çağırış etmə-lidir. Ermənistanın revansizmin və onun silahlandırılmasını birbaşa və ya dolay şəkildə dəstəklənməsi cəhdlərinə son qoyulmalıdır. Ümid edirik ki, çoxdan gözənilən sülh, təhlükəsizlik və sabitlik, nəhayət, Cə-nubi Qafqazda bərqərar oluna-caq. Azərbaycan regional sülhə və inkişafa töhfə verən, onun gücləndirilməsinə xidmət edən ardıcıl səylərini davam etdəcə-dir".

Malik Mahmudov
Beyləqan rayon, Qeydiyyat İdarəsinin rəisi

Zəfərə aparan "Dəmir yumruq"



27 sentyabr xalqımızın yad-daşına qanla yazılmış şərəfli bir günün tarixidir. 200 il əvvəl ələ böyüklük himayədarı Rusiyanın məkirli planlarına uyğun olaraq Azərbaycan torpaqlarında yaradılan Ermənistan adlı öyuncək dövlət zaman-zaman müxtəlif yolla həm tarixən orda yaşayaraq soydaşlarımızı sıxışdır-bir çıxarmış, həm də hissa-hissə Azərbaycan ərazilərini hesabına öz sərhədlərini genişləndirmiş-dir. "Dənizdən-dənizə Böyük Ermənistan" xülyası ilə zahər-lənmiş bu hay tayfaları 1988-ci ildən başlayaraq Qarabağda iş-galçılıq siyasəti yürütmüş, nati-cədə o dövrdə nizami ordusu, silah-sursat olmayan, üstelik ölkədəki xaosdan əziyyət çəkən Azərbaycanın 20 faiz torpağını işğal etmişdir. 30 il sürən danış-ğqlar, BMT-nin işğal altındakı ərazilərdən Ermənistan ordusu-nun qeyd-şərtsiz çıxarılmasını dair 4 qətnaməsinin icrası nəticəsiz qalmışdır. Əksinə, Er-mənistanın hərbi və siyasi rəh-bərliyi "sülhə məcburetəmə üçün yeni ərazilər" kimi sər-səm bəyanatlar səsləndirir, bu ölkənin baş naziri N. Paşinyan-sa "torpağını azad etmək istə-yən xalq yalvarmaz, onu döyüş-üb alar" deməklə millətimizi ələ salırdı. Halbuki düşmənin nəfca çıxarması üçün ortada 2016-cı ilin aprel, 2020-ci ilin iyulunda yaşanan Tovuz hadi-sələrini kimi xəbərdarəddici hərbi əməliyyatlar var idi.

Amma özündənrazı düşmən bunlardan görəkən nəfca çıxar-maq əvəzinə 2020-ci ilin sent-yaabrın 26-dan 27-ə keçən gecə cəbhənin Tərtər istiqamətində hücumu cəhd göstərərək ordumu-zun mövqelərini, o cümlədən cəh-rəsinin ammağa həmişə borcluğuy. Onların adları, xatirəsi yaddaşlarda əbədi yaşaya-caq!!!

Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Şəhidlərimizin ruhu qarşısında baş eğirik!

deyil, həm də hər mənada- iqtisadi, siyasi və ordu quruculuğu baxımından. Təməli Ümumilli lider Heydər Əliyev tərəfindən qoyulmuş nizamı ordu formalaşdırmaq konsepsiyası onun davamçısı Ali Baş Komandan, Pezident İlham Əliyev tərəfindən uğurla başa çatdırılmışdır. Qardaş ölkələrin döyüş təlimlərini mənimsəmiş



Azərbaycanın qısa köklənmiş cəsur ordusu dünyanın ən müasir silahlarıyla tam təhciz edilmişdir. 30 il davam edən danışıqların mənasızlığını çoxdan yəqin etmiş Azərbaycan prezidenti artıq düş-mənə layiqli cavab verməyən vaxtı çatdığını nəzərə alaraq 27 sentyabr səhər saat 6-da bütün cəbhə boyu əks-hücum əmri ver-di. Rəmzi olaraq (oslındəsa həqiqətən) "Dəmir yumruq" adlanan 44 günlük Vətən müharibəsi belə başladı və 30 ilin erməni işğalına cəmi 44 gündə son qoyuldu. Ali Baş Komandanın sərgildədiyi iradə qətiyyəti, o cümlədən diploma-tik cəbhədəki uğurlu gedişləri sa-yəsində rəşadətli Ordumuz sirtöl-ə irəliləyərək 30 il düşmən tap-dığında inləyən, dağıdılıb xaraba-lığa çevrilmiş amma elə bu halı ilə bizim üçün müqəddəs olan kənd şəhərlərimizi erməni vandallardan təmizlədi. Təhlil aparacaq aydın olar ki, ordumuz hər saatda bir kond, qəsbə azad edib. Azərbaycanın məbədi sayılan Şuşanın alınması isə özünin unikalığı ilə dünya hər tarixinə əbədi möhrünü vurdu. Düşmənin gözləmədiyi sət, sıldırım qayaya

dırmaşan yüngül silahlarla silah-lanmış aslanlarımız faktiki əlbə-yaxa döyüşə girərək erməni hər-biçilərinin geri çəkilməyə, daha sonra qaçmağa məcbur etdi.

Ümumiyyətlə Ali Baş Komandanın rəhbərliyi altında işlə-nib hazırlanmış hərbi-taktiki əməliyyat planı, vaxt seçimi onun nə qədər mükəmməl olduğunu

müharibənin gediş bir daha təsdiqlə-miş oldu. Təsdiqi deyil ki, dünyanın öndə gedən bir çox dövlətləri bu gün-də Azərbaycanın apardığı müharibəni təhlil etmək, öy-rənməklə məşğul-dur. Beləki Azər-baycan Ordusunun müharibədə seç-di-yi hərbi taktikani təh-

lil edən ABŞ-in Milli Müharibə Kolleci, o cümlədən Seton Hall Universitetinin Diplomatıya və Beynəlxalq Münasibətlər Məktə-binin analitikləri belə qənaətə gəliblər ki, Azərbaycanın qarşı-sında hətta dünyanın aparıcı ölkə-si olsaydı belə, onun da məğlu-biyyəti qaçılmaz olacaqdı. İndi-nin özündə də ABŞ rəsmiləri, Pentaqon, Almaniya, İngiltə bi-zim Ordumuzun reallaşdırdığı möcüzəvi hərbi əməliyyatları in-cələyirlər.

Qələməzi şortləndirən əsas amillərdən biri də xalq-ordu həmrəyliyi, torpsqlarımızn yağı düşməndən təmizləməkə amacına alışıb-yanan gənclərdəki vətənpərvərlik hissi. Əlbəttə müharibə itkisiz olmur-3000 şohid verdik, minlərlə qazımız var. Bu şəhid və qazilərin arxasında edliyyə orqan-larının cəsarətli əməkdaşları da var.

Allahdan şəhidlərimizə rəh-mət, qazilərimizə safa diləyirəm!
Bu gün anım günüdür, bizi şanlı qələbəyə aparan günün başlanğıcı.

Yaşasın Azərbaycan Ordusu və onun Ali Baş Komandanı!

XAN QIZININ TIKDIRDIYI ŞUŞA TÜRMƏSİ

Oxuyuram ki, belə bir məsələ qaldırıblar, Şuşa türməsi sökülsün. Çox haqlı olaraq deputat Elman Məmmədov buna öz etirazını bildirib və bununla bağlı müəyyən açıqlamalar da verib.

Çox adam Şuşa türməsinin tarixini bilmir. Xan qızı Natəvan Şuşaya saxsı borularında su çəkirdimi. Bəzən bu su xətti elə yerdən keçirdi ki, qayalıq idi, yarmaq çətin idi, onda Xan qızı hər metrəyə bir onluq qız qoyardı ki, su çəkənlər mükafat üçün. Beləliklə, Xan qızı Şuşaya su çəkəndi. Özü də hardan? Kirsən. Amma bu su Şuşa camaatına çatırdı. Onda ikinci su xəttini çəkdirməyə başladı. Amma axırda yaxın qardaşı Abbas Xan qızının var-dövlətini oğurlayıb qaçdı və iş yarımçıq qaldı.



Abbas Xan qızının ögey qardaşı idi, ata bir, ana ayrı. Əslində qardaşlar anadan bir doğulanlardı. Nə isə, bu ayrı söhbətin mövzusu.

Sonra başqa əməllərinə görə də Xan qızının qardaşını həbs edirlər və Sibirə sürgün etmək istəyirlər. Onda Xan qızı Nikolay padşaha müraciət edir ki, izn ver Şuşada bir türmə tikim və qardaşım da cəzasını orda çəksin. İcazə verilir və Xan qızı Şuşada bu gün məşhur olan həmin türməni tikir.

Mən "Dolu" romanında da bu məsələyə toxunmuşam. Xan qızının qardaşı da həmin türmədə 15 nömrəli kamerada yatır ki, bu da sonradan burjuv kamerası sayılırdı, gəbəli-xalı bir kamera idi.

Bu türmədə yatan bizim ağdamlılar birdən kiməsə şəşələndə deyirdilər ki, sən mənə danışa bilməzsən, mən 15 nömrəli kamerada yatmışam.

Sözləşir. Mənim Dəvəçi dayım da (Hafiz Rüstəmov) Sovet hökuməti vaxtı əsgərliyə getməkdən rəsmi boyun qaçırdığına görə 3 il iş almışdı və Ağdamın məşhur zərgəri Zərgər Məmedov 2 il o kamerada yatmışdı. Və o kamerada yadığına görə Ağdamda hörmət sahibi idi.

İndi Şuşa türməsi bir tarixdə və tarixi abidədir. Özü də bir az zindan formasındadır. Və bu türmə bəlkə minlərlə azərbaycanlı Sibir türmələrində çürüməkdən xilas edib. Həm inqilabdan əvvəl, həm də Sovet hökuməti vaxtı.

28 ildə bu türmədə əsasən ermənilər bizim əsirləri saxlayıblar. Nə işgəncələr veriblər - bir Allah bilir, bir türmənin divarları. Təbii ki, bir də işgəncə verənlər.

Elman Məmmədov bu məsələyə daha düzgün yanaşıb. Düzdür, o deyir ki, türmə saxlanılıb və orda indən belə erməni quldurları - bizə silah qaldıranlar və işgəncə verənlər saxlanılıb.

Mənim fikrimcə isə, bu türməni uzeyr etmək olar. Və 30 ildə ermənilərin bizim başımıza açdığı vəhşiliklər bu muzeydə nümayiş etdirilə bilər. Şuşa onsuz da tezliklə dünyanın turizm mərkəzlərindən birinə çevriləcək. Qoy dünyanın hər yerindən gələn turistlər o muzeylə və ermənilərin bizim başımıza açdığı vəhşiliklərlə tanış olsunlar.

Heç vaxt yadımdan çıxmaz. Bir dəfə mən də uşaq idim, dayımla görüşməyə getmişdik. Amma atam nə qədər pul təklif eləsə də görüşmə icazə verilmədi, səbəbini bilmirəm.

Amma türmənin rəisi atama dedi ki, Ərimgəldinə keçəndən sonra Tar fabrikinə çatmamış filan saatda türməyə baxın. Dəvəçi türmənin pəncərəsindən sizə ağ dasmalla əl edəcəkdir. Deyilən yerdə gəlib durduq, deyilən vaxt deyilən pəncərədən ağ dasmal yelləməyə başladı.

Və Şuşa türməsi mənim xatirəmdə belə qalıb. Və hər dəfə Şuşadan qayıdanda həmin yerdə dayanıb türməyə baxardım. Deyirdim bəlkə kimsə dasmal salladı.

Şuşada olanda türməyə getmədim. İstəmədim o gözəl əhval-ruhiyyəni türmə ab-havası ilə korlayım.

Və inanıram ki, belə bir tarixi binanı sökməzlər və bir gün oranı muzeyə çevirərlər.

Hikmət Rəhimovdan yeni serial müjdəsi



Aktor Hikmət Rəhimov yeni çəkildiyi bədii-film serialı haqqında paylaşım edib.

Adalət əhəmiyyətini paylaşımı sizə təqdim edir.

Təqribən iyul ayının 10 dan, çəkilişlərinə start verilən, ssenari müəllifi Azer Aydemir, operator Muhammad Osman, rejissoru Emil Guliev olan 12 seriyalı bədii-film serialının çəkilişləri sentyabr ayının 5 sona çatdı. Bu axşam ilk bölümə baxdım. Mənə elə gəlir ki, bu serial, televiziya məkanında sözün əsl mənasında, bir inqilab olacaq. Düşünürəm ki, digər televiziya kanallarının rəhbərlərində bu işə baxdıqdan sonra, keyfiyyət bərədə düşüncələr. Serila bu mövsüm ictimai kanalda yayımlanacaq. Bu serialın ərəsəyə gəlməsi üçün şüxşon Balax Qasımovva öz adından təşəkkürümü bildirirəm.

Bu ssenari ilə, mənə Azər Aydemir 2018 ci ildə tanış etmişdi. Ssenarini yazarkən belə, Kenan personajını mənim üçün yazdığını qeyd etmişdi. Azərə burdan ayrıca təşəkkürlər!). Bu operator Muhammad Osmanın ilk peşakar və zövqlü işi oldu. Rejissor Emil Quliyev mənimlə 3-cü ağır işi gördü. Emil bütün işlərdə sənlə dava-dalaşlarımıza baxmayaraq, dövlətin və inamın üçün çox sağ ol.

Bütün heyəti, dəyərli və öziz həkmarlarını ürəkəndə təbrik edirəm. Sizlər dost-tanış arasında utanmadan və çəkinmədən fəxrli deyəcəksiniz ki, bu işdə mənə də varam. Təşəkkürlər hamıya.

Eminqey



İFTIXAR Sənətinasiyev *ürə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi*

İnsan və zaman! Zaman və şəxsiyyət! Şəxsiyyət və əməl! Əməl və nəfəs! Nəfəs və ucalıq! Ucalıq və vicdan! Vicdan və insanlıq...

Bütün bunlar riyazi tonliklər düsturu kimi bir-birinə zəncirvari şəkildə bağlılıq təşkil edir. Bu bağlılıq öz kamillik həddinə qədər yüksələ və möhkəmlənə bilər, bütənəm, dağılırsa, o zaman bu kriteriyə insandan-insana qədərki geriyyə dönüşü olmayan məsafədə mükəmməllik fenomeninə yüksəliş həddinin fəth edilmə dəyərini qazanır. Mükəmməlliyin yalnız və yalnız uca Tanrıya xas olduğunu inkar etməmək, onu da anlamaqda çətinlik çəkməmək ki, insanın Allaha qovuşa bilmək qədərli də məhz yuxarıda qeyd etdiyimiz düsturdə özünü tapa bilər. "İnsanı təbiət yaradır, lakin onu cəmiyyət inkişaf etdirir və formalaşdırır" (V.Q.Belinski). Ancaq cəmiyyətin formalaşdırma məhəvirəndə insanın genetik xüsusiyyəti və ana bətinədə monimədiyi cəhətlər də mütləq rol oynayır.

Bu kriteriyaya insanın təfəkkür dünyasında özünü tapması düşüncə aspekti də daxildir. Yəni, müxtəlif cür düşüncənə insan varlığı özünü öz idrak və təfəkkür aləminin bazası ilə ifadə edir. Bu baxımdan solis düşüncə ilə özünü reallığa edənər və qeyri-səlis məntiqlə yaşayıb-yaradanlar həmişə bir-birinə zidd nüqtələrə baxır və həmişə mübarizədə olurlar. Səlis düşüncənin arealı məhədd, qeyri-səlis düşüncənin həddüdə sərhədsiz olur. Ona görə də səlis düşüncə sahibləri konkretlik həddindən o tərəfə çıxma bilmirlər, qeyri-səlis düşüncə sahibləri isə fəzələrdə istənilən qədər qanad çala biləcəklər qüdrətlərlər.

İncilər öz çoxşaxəli yaradıcılıq zənginliyi ilə həm fərdi yaradıcılıq imkanlarını, həm də şəxsiyyət bütövlüyünü yetkinləşdirə bilərlər. Klassik nümunələr öz-özünə bütövlük bütövlük nümunəvi olurlar. Ancaq qeyri-səlis düşüncənin məhsulları öz rəngarəngliyi, çoxxətli fəlsəfi dərinliyi və çoxşaxəli yaradıcılıq qəyisi ilə zəngin çalarlarla cilalanırlar ki, o cilər çözülməyə başladığıda sonu olmayan bir yol kimi dərin insanı irəliyə aparır. Azərbaycan təmr sənətinin inkişafına töh-



Faiq QISMƏTOĞLU

...Biz hamımız uşaq olmuşuq. Və uşaqlıqda da ən böyük arzumuz o olub ki, atamız bizə velosiped alsın. Amma mənim atam (biz atamıza əmi deyərmişdik) mənə velosiped almamışdı. Ha yalvarmışam, ha şirin dilimi işə salmışam, əminim dedim ki, sənə velosiped ala bilmərəm. Nə deyirsən alim, təki o olmasın!

Mən də heç bir şey istəməyirdim. Elə velosiped istəyirdim. Xülasə, atam o velosipedi mənə almamışdı. Və həmişə də içimdə bir qeyri-adi küskünlük hiss edirdim. Və düşünürdüm ki, atamın bu qəddər var-dövləti var, mənə bir velosiped niyə qıymır?! Sonra atam dedi ki, ay oğul, ona görə sənə velosiped almıram ki, başın onu sürməyə qatışacaq, dərs oxumaqdan yayınacaq. Amma əminim bu fikri də heç mənim ağlıma batmamışdı. Nə isə...

...Amma bizim kənddə Həməzənin velosipedi vardı. Marşalın velosipedi vardı. Rizvanın oğlu Niyazin üç təkəri velosipedi vardı. Və həтта Tubunun oğlu Dilavərin də velosipedi vardı. Onlar hamısı kəsib ailənin övladları idi. Mən varlı oğlu ola-ola velosipedim yox idi, amma onların velosi-

pedi vardı. Bir də gördürdüm ki, adını çəkdiyim bu uşaqlar kəndin aşağı başından düz yuxarı başına gəlirlər. Ordan da qalxıblar Bakı-Horadiz yoluna. Və orda da bir-biri ilə ötüşməyə başlayıblar.

Düzüdü, uşaqlar bəzən avtomobillər üçün təhlükə törədirdi. Həтта avtomobillərdən biri bizim uşaqlardan birinin velosipedini vurmmuşdu. İndicavardan dostumuz yüngül xəsarətlə canını qurtarmışdı. Bax, onda atam mənə dedi ki, ona görə sənə velosiped almıram ki, o uşaqlara qoşulub baş yola çıxmayasan. Axırı da maşın sənənin velosipedini vurmaya. Bax, bu söz ağlıma batdı. Düşündüm ki, atam düz edib mənə velosiped almayıb.

...Buna baxmayaraq, mənim ürəyimdə velosipede olan sevgim hər an baş qaldırırdı. Marşal velosipedi ilə "Şirəlik"dəki futbol stadionuna gələr və deyirdi ki, sən dərsələrin çox yaxşı oxuyursan, yaxşı da futbol oynayırsan. İndi də sən çıx, qoy mən oynayım, sən də velosipedi sür! Marşal futbol oynayıb çıxana qədər mən gözümün "qurdunu öldürür" və velosipedi doyuncu sürürdüm. O vaxt bezərdim ki, tərini içində, yorulmuşam və əldən düşmüşəm...

... Bir dəfə Tubunun oğlu Dilavəre kəndin girəcəyində Məmiş kişigilin yaşadığı həyətdə görüşdük. O həyətdə bizim kənddə heç yerdə olmayan buz kimi su vardı. Trosta vedrəni quyuya salladıq və o

QEYRİ-SƏLİS MƏNTİQ KƏHKƏŞANINDA KAMİLLƏŞƏN ŞƏXSİYYƏTİN UCALIĞI

fələr verməklə bütün yaradıcılığı boyu özəvsiz xidmət göstərən Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı zaman-zaman yetişdirdiyi qüdrətli sənətkarları, görkəmli şəxsiyyətləri ilə tarixin səhifələrində öz imzasını mötəbər yərə qədər yüksəldə bilmişdir.

Bununla yanaşı, İrəvan Teatrı öz nüfuzlu şəxsiyyətləri, görkəmli sənət fədailəri hesabına həm də Azərbaycan teatr sənətini qədim türk torpağı olan İrəvan şəhərində yaradılmış Ermənistan adlı dövlətdə, xalqımız qarşı qərəzli mövqedə dayanan millət arasında, bütün mənasız baxmayaraq, ən çətin şəraitdə layiqincə təmsil edə bilmişdir. Bu xidmətin belə mötəbər mərhələyə çatmasında, teatr yaranan gündən etibarən sənət korifeyləri ilə yanaşı, həm də teatr mexanizmini dərinləndirən bilən görkəmli teatr rəhbərləri də az rol oynamamışdır. Əksinə, mən deyirdim ki, hətta bu teatrın belə özünəməxsus uğurlu inkişaf mərhələsinə gəlib çatması, ağıllı, bacarıqlı, istedadlı, həssas düşüncəli teatr rəhbərlərinin teatrın iş prinsiplərini doğru-düzgün qura bilməsi nəticəsində əldə olunmuşdur. Məhz ona görə, teatr və Ermənistanın yaradıcı soydaşlarımız, ermənilər tərəfindən ən son həddə qədər inkişaf etdirilən qərəzçilik mövqeyinin qaynar mühitində belə öz qüdrətli fəaliyyətlərini qoruyub saxlaya bilmişlər.

Ermənistanda və ermənilər arasında yaşamaq fədakarlığı idisə, hələ gənc yaşlarında bu fədakarlığı öz üzünə bütün məsuliyyəti ilə götürmüş və bu günə qədər həmin fədakarlığı davam etdirən, tutduğu yolda nəhəng işlər görən və böyük şəxsiyyət nümayəndələrinin öz xalqları arasında necə mücahidlər apardığını şahidlik edir. Mən, bizə yaxın tarixin, həm də, Sovetlər İttifaqının qılıncları kəskin olduğu bir zamanın içində öz milli kimliklərimizi yüksək tutmaq üçün tərkli oğlunu nümunə göstərən fikrimizi isbat edəcəm. Qırğızların və Qazaxların böyük oğulları, dünyca məşhur, ən əsası isə təpədən-dırnağa qədər milli mövqeyi sarsılmaz olan, "...ən əl hadisələri global səviyyəyə qaldırmaq, ona ən yüksək fikir zirvə-

sindən baxmaq bacaran, "insan zəkası"nın bədii obrazı çevirən" (B.Vahabzadə) Çingiz Aytmatov və "oxucuların nəzərində sovet şairlərinin (bəziləri istisna olunmaqla) ənənəvi mövzu və forma modelini asanən qəbul etməyən şair "görkəmi" ilə daha çox fərqlənən" (E.Quliyev) Oljas Süleymenov bütün qadağalar zəncirini həm öz yaradıcılıq miqyasları, həm də şəxsiyyət qüdrətləri ilə xıncım-xıncım edə bildirdi. Həmişə, ermənilər arasında öz şəxsiyyət bütövlüyü və yaradıcılıq qüdrəti ilə seçilən, kəskin qələm sahibi olan,

nəhəng simalar gəlir. Hidayətin bir şəxsiyyət kimi duyuya baxışı geniş, düşüncə arealı çoxxətli və çoxşaxəli, rəngarəng olduğu üçün yaradıcılığında müxtəliflik onun qeyri-səlis düşüncə sahibi olduğunu isbat edir və bu cəhət onun şəxsiyyətinin yetkinləşməsinə və kamil insan həddinə çatmasını təmin etmişdir. Hidayət - cəsartərtli qələmi ilə yaradıcılığında rənglər qatmış jurnalist, şair, nasir, publisist, dramaturq, sanballı dövlət xadimi, bilikli teatr xadimi, nüfuzlu ictimai xadim, soriştəli diplomat, vətənpə və dövlətçiliyyə sədə-

"Bizim aramızda bir inam vardı, Bəlkə də müqəddəs bir yalan vardı, Yaddan çıxarmazdıq heç axşam, İki dəfə ikin... altı eyləyər."

Əncə, birinci iki misraya diqqət yetirək. Bir-birinə zidd olan, "inam"la, "yalan"ı müqəddəs duyğuların müstəvisinə qaldıraraq, eynilik səviyyəsində tutmaq və bu haqiqətə uyğun olmayan əhvala oxucunu inandırma bilmək, məhz qeyri-səlis anlayışdan doğur. Sonrakı iki misra isə tam olaraq qeyri-səlis düşüncənin məhsulu olduğunu açıq şəkildə ifadə edir. Yəni, iki dəfə ikinin dördə bərabər olduğunu bildiyimiz halda, müəllif, altıya bərabər olduğunu söyləyir. Bu o deməkdir ki, bərabər rəqəmlərin cavabı öz haqiqətini aşma bilirsə, demək ki, öndə geniş meydan da yanır. Müəllif belə düşüncələri ilə özünü qeyri-səlis idrakı barədə oxucusuna aydın mesaj verir.

Hidayətin dramaturgiyasında da, onun qeyri-səlis düşüncə sahibi olduğu diqqətdən kənar qalmır. O, klassik formada yaratdığı dram əsərləri ilə ədəbiyyata gəlsə də, əsərlərinin heç də hamısı konkret hadisələr həddində qalmır. Müəllifin "Bu dünyanın adamları" komediyası tam absurd komediya olmasa da, finalın cəfəng nəticəsi absurd elementlərin cümləsinin özində ehtiva edər bildiyini göstərir. Absurdizm isə, qeyri-səlis düşüncənin beynlərin məhsuludur.

1882-ci ildən fəaliyyətə başlamış İrəvan Azərbaycan Teatrının varlığını öz ideologiyasının təbii qədrinə ilə uzun illər, kifayət qədər maraqlanan, lakin həmişə xalqımıza qarşı düşmən mövqedə dayanan Ermənistan Sovet Sosialist Respublikası qərəzlə, 1951-ci ildə teatrı qapatmasına baxmayaraq, 1967-ci ildə yerli ziyalıların təşəbbüsü və Azərbaycan Sovet Sosialist Respublikasının səyi nəticəsində, bu qədim sənət ocağının bərpasına dair sərəncam vermək məburiyyətinə qaldı. Lakin atdıqları addımdan peşiman olan erməni millətçiləri, yenidən ayaqlanmağa başlayan, az zaman işində formalaşan teatrın kollektivini arasında hələ-məhlək toxumu soddilər. Bu məqsədyönlü siyasətdən bax çıxara bilməyən o dövrdəki soriştəz rəhbərlərinin bacarıqsızlığı nəticəsində kollektiv sürətlə dağılmağa başladı. Bir tərəfdən də bu vəziyyəti daha da qızdırmaq məqsədi ilə Ermənistan hakimdərləri Azərbaycanı davət olunmuş aktörülərə söz verdikləri sosial şəraitlə onları təmin etmədilər.

(ardı var)

Velosiped

pedi vardı. Bir də gördürdüm ki, adını çəkdiyim bu uşaqlar kəndin aşağı başından düz yuxarı başına gəlirlər. Ordan da qalxıblar Bakı-Horadiz yoluna. Və orda da bir-biri ilə ötüşməyə başlayıblar.

Düzüdü, uşaqlar bəzən avtomobillər üçün təhlükə törədirdi. Həтта avtomobillərdən biri bizim uşaqlardan birinin velosipedini vurmmuşdu. İndicavardan dostumuz yüngül xəsarətlə canını qurtarmışdı. Bax, onda atam mənə dedi ki, ona görə sənə velosiped almıram ki, o uşaqlara qoşulub baş yola çıxmayasan. Axırı da maşın sənənin velosipedini vurmaya. Bax, bu söz ağlıma batdı. Düşündüm ki, atam düz edib mənə velosiped almayıb.

...Buna baxmayaraq, mənim ürəyimdə velosipede olan sevgim hər an baş qaldırırdı. Marşal velosipedi ilə "Şirəlik"dəki futbol stadionuna gələr və deyirdi ki, sən dərsələrin çox yaxşı oxuyursan, yaxşı da futbol oynayırsan. İndi də sən çıx, qoy mən oynayım, sən də velosipedi sür! Marşal futbol oynayıb çıxana qədər mən gözümün "qurdunu öldürür" və velosipedi doyuncu sürürdüm. O vaxt bezərdim ki, tərini içində, yorulmuşam və əldən düşmüşəm...

... Bir dəfə Tubunun oğlu Dilavəre kəndin girəcəyində Məmiş kişigilin yaşadığı həyətdə görüşdük. O həyətdə bizim kənddə heç yerdə olmayan buz kimi su vardı. Trosta vedrəni quyuya salladıq və o

pedi vardı. Bir də gördürdüm ki, adını çəkdiyim bu uşaqlar kəndin aşağı başından düz yuxarı başına gəlirlər. Ordan da qalxıblar Bakı-Horadiz yoluna. Və orda da bir-biri ilə ötüşməyə başlayıblar.

Düzüdü, uşaqlar bəzən avtomobillər üçün təhlükə törədirdi. Həтта avtomobillərdən biri bizim uşaqlardan birinin velosipedini vurmmuşdu. İndicavardan dostumuz yüngül xəsarətlə canını qurtarmışdı. Bax, onda atam mənə dedi ki, ona görə sənə velosiped almıram ki, o uşaqlara qoşulub baş yola çıxmayasan. Axırı da maşın sənənin velosipedini vurmaya. Bax, bu söz ağlıma batdı. Düşündüm ki, atam düz edib mənə velosiped almayıb.

...Buna baxmayaraq, mənim ürəyimdə velosipede olan sevgim hər an baş qaldırırdı. Marşal velosipedi ilə "Şirəlik"dəki futbol stadionuna gələr və deyirdi ki, sən dərsələrin çox yaxşı oxuyursan, yaxşı da futbol oynayırsan. İndi də sən çıx, qoy mən oynayım, sən də velosipedi sür! Marşal futbol oynayıb çıxana qədər mən gözümün "qurdunu öldürür" və velosipedi doyuncu sürürdüm. O vaxt bezərdim ki, tərini içində, yorulmuşam və əldən düşmüşəm...

... Bir dəfə Tubunun oğlu Dilavəre kəndin girəcəyində Məmiş kişigilin yaşadığı həyətdə görüşdük. O həyətdə bizim kənddə heç yerdə olmayan buz kimi su vardı. Trosta vedrəni quyuya salladıq və o

pedi vardı. Bir də gördürdüm ki, adını çəkdiyim bu uşaqlar kəndin aşağı başından düz yuxarı başına gəlirlər. Ordan da qalxıblar Bakı-Horadiz yoluna. Və orda da bir-biri ilə ötüşməyə başlayıblar.

Düzüdü, uşaqlar bəzən avtomobillər üçün təhlükə törədirdi. Həтта avtomobillərdən biri bizim uşaqlardan birinin velosipedini vurmmuşdu. İndicavardan dostumuz yüngül xəsarətlə canını qurtarmışdı. Bax, onda atam mənə dedi ki, ona görə sənə velosiped almıram ki, o uşaqlara qoşulub baş yola çıxmayasan. Axırı da maşın sənənin velosipedini vurmaya. Bax, bu söz ağlıma batdı. Düşündüm ki, atam düz edib mənə velosiped almayıb.

...Buna baxmayaraq, mənim ürəyimdə velosipede olan sevgim hər an baş qaldırırdı. Marşal velosipedi ilə "Şirəlik"dəki futbol stadionuna gələr və deyirdi ki, sən dərsələrin çox yaxşı oxuyursan, yaxşı da futbol oynayırsan. İndi də sən çıx, qoy mən oynayım, sən də velosipedi sür! Marşal futbol oynayıb çıxana qədər mən gözümün "qurdunu öldürür" və velosipedi doyuncu sürürdüm. O vaxt bezərdim ki, tərini içində, yorulmuşam və əldən düşmüşəm...

... Bir dəfə Tubunun oğlu Dilavəre kəndin girəcəyində Məmiş kişigilin yaşadığı həyətdə görüşdük. O həyətdə bizim kənddə heç yerdə olmayan buz kimi su vardı. Trosta vedrəni quyuya salladıq və o

pedi vardı. Bir də gördürdüm ki, adını çəkdiyim bu uşaqlar kəndin aşağı başından düz yuxarı başına gəlirlər. Ordan da qalxıblar Bakı-Horadiz yoluna. Və orda da bir-biri ilə ötüşməyə başlayıblar.

Düzüdü, uşaqlar bəzən avtomobillər üçün təhlükə törədirdi. Həтта avtomobillərdən biri bizim uşaqlardan birinin velosipedini vurmmuşdu. İndicavardan dostumuz yüngül xəsarətlə canını qurtarmışdı. Bax, onda atam mənə dedi ki, ona görə sənə velosiped almıram ki, o uşaqlara qoşulub baş yola çıxmayasan. Axırı da maşın sənənin velosipedini vurmaya. Bax, bu söz ağlıma batdı. Düşündüm ki, atam düz edib mənə velosiped almayıb.

...Buna baxmayaraq, mənim ürəyimdə velosipede olan sevgim hər an baş qaldırırdı. Marşal velosipedi ilə "Şirəlik"dəki futbol stadionuna gələr və deyirdi ki, sən dərsələrin çox yaxşı oxuyursan, yaxşı da futbol oynayırsan. İndi də sən çıx, qoy mən oynayım, sən də velosipedi sür! Marşal futbol oynayıb çıxana qədər mən gözümün "qurdunu öldürür" və velosipedi doyuncu sürürdüm. O vaxt bezərdim ki, tərini içində, yorulmuşam və əldən düşmüşəm...

... Bir dəfə Tubunun oğlu Dilavəre kəndin girəcəyində Məmiş kişigilin yaşadığı həyətdə görüşdük. O həyətdə bizim kənddə heç yerdə olmayan buz kimi su vardı. Trosta vedrəni quyuya salladıq və o

pedi vardı. Bir də gördürdüm ki, adını çəkdiyim bu uşaqlar kəndin aşağı başından düz yuxarı başına gəlirlər. Ordan da qalxıblar Bakı-Horadiz yoluna. Və orda da bir-biri ilə ötüşməyə başlayıblar.

Düzüdü, uşaqlar bəzən avtomobillər üçün təhlükə törədirdi. Həтта avtomobillərdən biri bizim uşaqlardan birinin velosipedini vurmmuşdu. İndicavardan dostumuz yüngül xəsarətlə canını qurtarmışdı. Bax, onda atam mənə dedi ki, ona görə sənə velosiped almıram ki, o uşaqlara qoşulub baş yola çıxmayasan. Axırı da maşın sənənin velosipedini vurmaya. Bax, bu söz ağlıma batdı. Düşündüm ki, atam düz edib mənə velosiped almayıb.

...Buna baxmayaraq, mənim ürəyimdə velosipede olan sevgim hər an baş qaldırırdı. Marşal velosipedi ilə "Şirəlik"dəki futbol stadionuna gələr və deyirdi ki, sən dərsələrin çox yaxşı oxuyursan, yaxşı da futbol oynayırsan. İndi də sən çıx, qoy mən oynayım, sən də velosipedi sür! Marşal futbol oynayıb çıxana qədər mən gözümün "qurdunu öldürür" və velosipedi doyuncu sürürdüm. O vaxt bezərdim ki, tərini içində, yorulmuşam və əldən düşmüşəm...

... Bir dəfə Tubunun oğlu Dilavəre kəndin girəcəyində Məmiş kişigilin yaşadığı həyətdə görüşdük. O həyətdə bizim kənddə heç yerdə olmayan buz kimi su vardı. Trosta vedrəni quyuya salladıq və o

pedi vardı. Bir də gördürdüm ki, adını çəkdiyim bu uşaqlar kəndin aşağı başından düz yuxarı başına gəlirlər. Ordan da qalxıblar Bakı-Horadiz yoluna. Və orda da bir-biri ilə ötüşməyə başlayıblar.

Düzüdü, uşaqlar bəzən avtomobillər üçün təhlükə törədirdi. Həтта avtomobillərdən biri bizim uşaqlardan birinin velosipedini vurmmuşdu. İndicavardan dostumuz yüngül xəsarətlə canını qurtarmışdı. Bax, onda atam mənə dedi ki, ona görə sənə velosiped almıram ki, o uşaqlara qoşulub baş yola çıxmayasan. Axırı da maşın sənənin velosipedini vurmaya. Bax, bu söz ağlıma batdı. Düşündüm ki, atam düz edib mənə velosiped almayıb.

...Buna baxmayaraq, mənim ürəyimdə velosipede olan sevgim hər an baş qaldırırdı. Marşal velosipedi ilə "Şirəlik"dəki futbol stadionuna gələr və deyirdi ki, sən dərsələrin çox yaxşı oxuyursan, yaxşı da futbol oynayırsan. İndi də sən çıx, qoy mən oynayım, sən də velosipedi sür! Marşal futbol oynayıb çıxana qədər mən gözümün "qurdunu öldürür" və velosipedi doyuncu sürürdüm. O vaxt bezərdim ki, tərini içində, yorulmuşam və əldən düşmüşəm...

... Bir dəfə Tubunun oğlu Dilavəre kəndin girəcəyində Məmiş kişigilin yaşadığı həyətdə görüşdük. O həyətdə bizim kənddə heç yerdə olmayan buz kimi su vardı. Trosta vedrəni quyuya salladıq və o

pedi vardı. Bir də gördürdüm ki, adını çəkdiyim bu uşaqlar kəndin aşağı başından düz yuxarı başına gəlirlər. Ordan da qalxıblar Bakı-Horadiz yoluna. Və orda da bir-biri ilə ötüşməyə başlayıblar.

Düzüdü, uşaqlar bəzən avtomobillər üçün təhlükə törədirdi. Həтта avtomobillərdən biri bizim uşaqlardan birinin velosipedini vurmmuşdu. İndicavardan dostumuz yüngül xəsarətlə canını qurtarmışdı. Bax, onda atam mənə dedi ki, ona görə sənə velosiped almıram ki, o uşaqlara qoşulub baş yola çıxmayasan. Axırı da maşın sənənin velosipedini vurmaya. Bax, bu söz ağlıma batdı. Düşündüm ki, atam düz edib mənə velosiped almayıb.

MEHRİBAN

Emin Piri

Sabahınız xeyir, şəhər adamları!



Hər şəhər Sumqayıtdan Bakıya işə gələn insanları, yolları, bir sözlə qarşıma çıxan nə varsa müşahidə etməyə çalışıram. Təkcə marağdan deməzdim. Bakı-Sumqayıt yolunun tıxacı, marşrut, taksilə gəlmək vaxtını əsəb yaşandıqdan keçirmək mümkün deyil. Ona görə də müşahidələr vəs ilə keçirmək ən yaxşıdır. Ən azından zamanın necə keçdiyini bilmirəm.

Həm yaradıcılıq baxımdan insana yeni materiallar verir, həm də dediyim kimi belə tıxaclarda zaman keçirmək...

Kənd marşrutlarını bilirsiniz, adətən hamı bir-biriylə minnəndə salamlıdır. Bir müddət kənddə müəllim işlədiyimdən vərdiş etmişdim. Hər kəs bir-birinə tamad-tamamada salam verir. Marşrutda da, hər hansı məqamda da. Düzü tanınmışın bu insanların salami keyfin olması belə onun dur

Ermənistan-Azərbaycan, ərəzilərin işğaldan azad olunması haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi

№ 81 (2262) 25 sentyabr 2021-ci il



Azərbaycan Respublikasının
Medianın İnkişafı Agentliyi

Prezidentimiz - Xalqımız - Ordumuz - Yenilməz gücümüzdür!

Hər bir dövlətin özünü qoruması labüd olduğu kimi, həm də bu qorunma üçün zəruri addımlara atması da vacibdir. Daha doğrusu, əsas şərtlərdən bəlkə də birincisidir. Bu mənada ulu Dədə Qorqudun söylədiyi kimi, "torpağı qorumursansa, əkib-becərməyə dəyməz..." Deməli, biz də üzərində doğulduğumuz, varlığımızın ifadəsi olan torpaqlarımızı həm yaşamaq üçün, həm də yaşatmaq üçün qorumaq missiyasını öz boynumuza götürmüşük. Xalq şairi Məmməd Arzın dedi ki:

*Vətən daşı olmayandan -
olmaz ölkə vətəndaşı!*

Bax, bu dediklərimin fonunda 30 ilə yaxın mücadiləsinə apardığımız torpaqlarımızın və bütövlükdə Azərbaycanımızın qorunması üçün Ali Baş Komandanın, Azərbaycan Prezidentinin cənab İlham Əliyevin qətiyyətli və uzaqgörən

siyasəti özündə çox böyük mənalı əks etdirir. Bu mənalı içərisində ən vacibi düşməne qarşı ayıq-sayıq və səfərbər olmaqdır. Əks halda, min bir hiyləgərlikdən, eləcə də xarici dəstəklərdən yararlanan Ermənistan bir an da olsun düşmənçilik xislətindən geri çəkilmir. Və təbii ki, "Südlə gələn sümüklə çıxdığı kimi", "Erməni xəstəliyi" də bu qonşu millətin bu canından heç vaxt çıxmıyacaq. Çünki onların amalı, məqsədi, məramı işğalçılıq, talançılıq, hiyləgərlik, özündən güclüyə yaltaqlanmaq, özündən zəif isə əzməkdir. Bunu tarix də sübut edib, bizim 30 illik ağrı-acılarımız da.

Ən yaxın tariximiz olan Dağlıq Qarabağ probleminin həlmi bütün dünyaya göstərdi ki, Ermənistan özünü yəqinist siyasəti, faşist xisləti ilə torpaqlarımızı qəsb etməklə yanaşı, bu torpaqlardakı maddi-mənəvi dəyərlərimizin hamısını yer üzündən silməyə, alban mədəniyyətinə aid olanları isə özününkü-

ləşdirməyə çalışdı. Ermənilərin törədikləri Xocalı, Qaradağlı, Başlıbel və digər qətləmləri bütün dünyanın gözü qarşısında baş verdi. Müasir elmi-texniki imkanların izləyib bildiyi proseslər iki-iki standartlarla çıxış edən güclərin, daha doğrusu, ermənipərəstlərin diqqətini çəkmedi. Onlar sanki kar, kor və lal oldular. Hətta BMT-nin məlum qətnəmələri də onların gözüne görünmədi. Məhz, bu laqeydlilik, loyallıq və bir də pərdəarxası dəstək Ermənistanın torpaqlarımızda at oynatmağa, 30 ilə yaxın bir müddətdə Minsk qrupunun himayəsində danışıqlar adı altında danışıqlar aparmağa imkan verdi.

Azərbaycan Prezidentinin dəfələrlə vurğuladığı kimi, "Bizim səbrimiz sonsuz deyil. Biz müharibə istəmirik, ancaq danışıqlar xatirinə danışıqlar aparmağı da lüzumsuz sayırıq. Ona görə də xalqımız Minsk qrupundan qəti qərarlar gözləyir. Əks halda biz torpaqlarımızı nəyin hesabına olursa-olsun işğaldan azad edəcəyik".

2020-ci ilin sentyabr ayının 27-də həmin tarixi an gəlib çatdı. Və Ali Baş Komandanın əks hücum əmri ilə torpaqlarımız 44 günlük Zəfər müharibəsi ilə işğaldan azad edilməsi başa çatdırıldı. Dünya və tarix belə bir Zəfəri heç vaxt görməmişdi. Onlar komandanımızın və ordumuzun iradəsi qarşısında diz çökdülər, geri çəkildilər. Çox təəssüf ki, bu gün də həmin qələbəni həzm edə bilməyən ayrı-ayrı güclər, qurumlar Ermənistanın yenidən silahlanmasına və guya Qarabağ probleminin hələ də həll edilmədiyi üçün Minsk qrupunun fəaliyyətinin bərpasına can atırlar. Hətta ABŞ-ın Ermənistandakı səfiri ağbırçəklik edərək gah Azərbaycan-Ermənistan sərhəddinə gəlir, gah da özününkü-

dirici müsahibələri, açıqlamaları ilə vurğulayır ki, Azərbaycan-Ermənistan arasındakı problem hələ tam həlmlənmiş, məsələ öz həllini tapmayıb, status məsələsi gündəmdə qalır və s. Bunlar isə birbaşa onu göstərir ki, problem az qala 25 ildən artıq süründürən və bu müddətdə Ermənistana silahlanmağa, işğalını davam etdirməyə imkan verən Minsk qrupu, onun həmsədrləri, xüsusilə, ABŞ və Fransa əslində ermənilərin istəyini yerinə yetirməyə, bu məsələni dondurmaqla Ermənistan böyük zaman qazandırmış niyyətində olublar.

Bugünlərdə Fransa Prezidenti Makronun sosial şəbəkələrdə yer alan açıqlaması, həmçinin, üçtərəfli bəyanata müxtəlif səmtlərdən yanaşan Rusiyadakı ermənipərəst güclər və digər qüvvələr gah birbaşa, gah da dolayısı ilə vurğulayırlar ki, "yazıq ermənilərin" talehi həll edilməlidir. Məsələ yenidən daha geniş şəkildə müzakirə olunmalı və həm status, həm də sülh məsələsi hüquqi qiymətini almalıdır. Çox təəssüf ki, bu məqamda missiyası tamamilə fərqli bir hüquqa söykənən Rusiya sülhməramırları da Rusiya Prezidenti Putinin imzaladığı sənədə loyallıq göstərmiş, daha çox ermənilərin müdafiəçisi, qoruyucusu rolunda çıxış edirlər.

Hadisələrin inkişafı göstərir ki, Ermənistan tərəfinin ardıcıl törətdikləri təxribatlar müharibənin yenidən başlanmasına hesablanıb. Hətta tez-tez gündəmdə qarşılaşdığımız xəbərlərin sırasında erməni hərbiçilərinin müxtəlif yerlərdə, xüsusilə Fransada terror hazırlıqlarının keçməsi, yeni hərbi birliklərin yaradılması istiqamətində addımlar atması yer alır. Bu da onu göstərir ki, düşmən öz çirkin niyyətində inəni unutmur, əksinə onu öz daxilində hər gün



bir az da artıq alovlandırır. Deməli, bunun qarşılığı olaraq Azərbaycanın ordu quruculuğunda daha ciddi addımlar atması təbii bir addımdır. Əgər böyük Zəfərdən sonra ordumuzun kompleksləşdirilməsi, yeni böyük silah və sursatları ilə təmin edilməsi istiqamətində atılan addımları izləsək, onda görürük ki, həm Ali Baş Komandanımız, həm də bu sahə ilə bilavasitə məşğul olan qurumlarımız çox doğru bir strategiyayı reallaşdırırlar. Planlı şəkildə keçirilən təlimlər, Azərbaycan, Türkiyə və Pakistan Müdafiə Nazirələrinin ardıcıl görüşləri, üç qardaş ölkənin silahlı qüvvələrinin müxtəlif məqsədlə və müxtəlif yerlərdə döyüş tapşırıqlarının icrası ilə bağlı yüksək səviyyəli təlimləri artıq Azərbaycanın 30 il əvvəlki Azərbaycanından çox-çox öndə olduğunu göstərir. Yeni, birmənalı şəkildə hər kəsə məlum olur ki, bugünkü Azərbaycan ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında istənilən hədəfi dəf etməyə qadirdir.

Ölkəmizin dostları və düşmənləri "TurAz Şahini - 2021" birgə taktiki - uçuş təlimlərinin, həmçinin Naxçıvanda, Türkiyə və Pakistan ərazilərində hərbiçilərimizin iştirak etdiyi, özü də ən müasir silahlardan istifadə etməklə gerçəkləşdirdikləri təlimlər və qazanılan nəticələri birmənalı qarşılayırlar. Bu birmənalı isə Azərbaycanın artan gücü, ölkə rəhbərinin dəmir yumruğunun istənilən anda düşmənin başına enməyə hazır olduğunu göstərən gücdür. Deməli, gücümüz Prezidentimizdə - Ordumuzda - Xalqımızdadır! Bu gücə isə heç kim güc göstərə bilməz!

Əbüfət MƏDƏTOĞLU

**AZƏRBAYCAN RESPUBLİKASININ
MEDİANIN İNKİŞAFI AGENTLİYİNİN
MALİYYƏ YARDIMI İLƏ**



Ramiz Məmmədzadə

AĞDAM

Mənə ögey baxan,
ay bizim elli,
Babam kim, nəmən kim,
yurd-yuvam bəlli.
Atam Seyidlidir,
Anam Çəmənli,
Nəslimin qibləsi,
piridir Ağdam!

Ağdamı şəhərlər şahı
bilmişəm!
Adından qorxubdur
düşmən həmişə...
Mən də bir balası,
varam, gəlmişəm,
Qorxmazlar,
dönməzlər yeridir Ağdam!

Dağları, çölləri qəşəngdən
qəşəng
Çiçək nəfəsində doğma bir
ahəng
Sağ əlində qılınc
Çiyində tüfəng
Qalib əsgərlərin biridir
Ağdam!

Mən ondan almışam
gücü-qüvvəti!
Anamdır!
El bilir bu həqiqəti!
Andımız, sevdamız,
cəngimiz qəti!
Qalxdı, çalxalandı,
yeridi Ağdam!

AĞDAM CÜMƏ MƏSCİDİ

Rəhmətlik Molla Mürşüd
babamın and yeri, iman yeri.
Çiçək nəmən Gözəlin
ümid yeri, güman yeri

Ağdamlı şeirlər

Ağdam Cümə məscidi.
Əliqurumuşlar
Sənə əl uzatdılar
Onlar başəş deyil,
ayrı kafir zaddılar...
Diddilər, yedilər səni...
Yox, boğmasın qəhər səni!
Allah götürməz qəti
Bu günahı, xəyanəti!
Nurlu, təmiz məscidim!
Doğma, əziz məscidim!
Gözün aydın! Göylərində
Dalğalanır əzan səsi!
Görüşünə əlində
"Quran" gəldi
Millətimin zəfər çalması
Sərkərdəsi!
Yollarına düzülərkə
Şahbulağın ağ daşları.
Sənə salam göndərməkdə
İstanbuldan
Bütün məscid qardaşların!
Gəl, sevincdir ayrılıqdan
Həsət çəkmiş gözləri sən!
Aç qolunu, biz gəlmişik
Bağrıma bas bizləri sən!

Köçəri oğlu Səlim

Əməkdar müəllim Səlim
Əzimovun unudulmaz
xatirəsinə

Ay bizləri Qarabağa
gözlərlə çağıran
Qarabağa Günəş doğub,
gözlərin aydın!
Gəlirik eyy,
Kaş möcüzə baş verəydi
Uzundərə,
Göytəpə yollarında
Qarşımıza çıxaydın...
Sən ağdamlı qamətinlə,
Dosta, yara ülfətinlə,
Düşmənlərə nifrətinlə
Aztapılan bir adamdın...
Köçəri oğlu Səlim!
Sən dipdiri, sən qapqaynar,
bir Ağdamdın,
Köçəri oğlu Səlim!
Bir zamanlar Novruzluda
Evin vardı, bağın vardı...

Danışanda Göy qopardı,
Yeriyəndə Yer əsərdi,
Yaşamağa tələsərdin...
Aşib-daşın çağın vardı...
Dörd yanında balaların,
baxt qismətin, könül varın...
Məktəb, uşaq, isti ocaq...
Qarabağın ağ günləri...
...Qara yellər əsib keçdi,
İtdi, bitdi, yoxdur, hanı?
Günəş çıxdı Göy üzünə

Köküylə, budağıyla
Qarabağdı
Allahverdi Bağirov!
Torpağının sahibiydi,
Bu torpaqda boy atmışdı
Öz bəxtinin dünyasını
yaratmışdı...
Sən işə bax!
Çox qudurdun qonşuluqda
Bir ovuc şeytan sürüşdü
Yalı bizdən "yan" sürüşü...

Təməl daşı çox dərinde...
Nə yaxşı ki,
Ağdamdakı
Tənha qəbri
Qəzəbindən, hiddətdən
Bomba kimi partlamadı...
Əsrlərdən, əsrlərə,
Nəsillərdən, nəsillərə
addımlayır
Teymur oğlu
Allahverdi Bağirovun
Doğma adı!

Ağdam şəhər 1 N-li orta məktəbin himni

**Azərbaycan Respublikası
Prezidenti Cənab İlham Əliyev
28 may 2021-ci ildə düşmənin
darmadağın etdiyi Ağdam şəhər
1 N-li orta məktəbin yeni binasının
təməlini qoydu.**

Bu işıqlı sönməz ocaq
Öz adını daşıyacaq.
Dünyalarca yaşayacaq
Bir nömrəli məktəbimiz.

O, anadır, biz övladı
Çox əzizdir doğma adı
Biza ağ gün arzuladı
Bir nömrəli məktəbimiz.

Dava vaxtı bürdə qaldı...
Köçdü, orda-burda qaldı.
Sarsılmadı harda qaldı
Bir nömrəli məktəbimiz.

Döyüşlərdən qorxan deyil!
Biza ögey baxan deyil,
Yadımdan çıxan deyil
Bir nömrəli məktəbimiz.

Ürəyi bizimlə vurur.
Taleyində şərəf, vüqar.
Ən birinci yerdə durur
Bir nömrəli məktəbimiz!

Süvəlan,
iyun-avqust 2021-ci il



Günəş aldı bu dünyanı!
Sən bizləri Qarabağa
Səsləyərdin,
Köçəri oğlu Səlim!
Qarabağa Günəş doğdu
Gözlərin aydın!
Kaş möcüzə baş verəydi
Uzundərə,
Göytəpə yollarında
Qarşımıza çıxaydın,
Köçəri oğlu Səlim!

Milli Qəhrəman Allahverdi Bağirov

Qəssab Teymur kişinin
oğluydu,
Özü boyda nəfəs alan,
yeriyən bir dağdı
Allahverdi Bağirov!

Qarabağa od ələndi,
Xocalıda
uşaq, böyük güllələndi!
Darda qalmış məmləkətin
Bu cəngavər, igid oğlu
Özü kimi igidləri
yığdı başına.
Barmaqları gülləsiydi,
Qolunu tüfəng eyləyib
çıxdı qarşıya...
Dönüb dağlar qartalına
Qanad açdı Allahverdi.
Elə bil ki, döyüş üçün
Doğulmuşdu Allahverdi!
Yerlər, göylər parçalandı,
Ərənlərin yuvasında.
Hələk oldu Allahverdi
Öz elində, obasında...
...İndi ruhu rahat gəzir
Qarabağın göylərində
Bu ilahi məhəbbətin

"Yeni dünya xəritəsi yaradılır"



Son illər təkcə regionda deyil, dünyada da yeni siyasi-hərbi ittifaqlar yaranır. Bu barədə ədalət.az-a beynəlxalq məsələlər üzrə siyasi şərhçi Əziz Əlibəyli fikirlərini bölüşüb.

"Deməli, bizim regionda başda Türkiyə olmaqla necə bir ittifaq yarandırsa, bu proses bütün dünyada gedir.

Böyük Britaniya, ABŞ və Avstraliya hərbi ittifaqı - AUKUS təşkilatı qurulur...

Bundan əvvəl isə Avstraliya Fransa ilə müqavilə bağlayıb ki, ölkə üçün 90 milyard dollar məbləğə dənizaltı sistemini qursun.

Fransa tarixinin ən uğursuz rəhbəri Makron bir də İndi xəbər tutub ki, Avstraliya müqavilədən imtina edib və həmin məbləği nüvə başlığı ilə təchiz edilmiş ABŞ və Britaniya proqramına ödəyəcək + bonus isə AUKUS...

Üç ölkənin hədəfi:

1. Hind və Sakit okean hövzəsində ən güclü ittifaq çevriləcək.

2. Britaniya faktoruna görə Avropa və Atlantik okeanı bölgəsində ən güclü hərbi ittifaq çevriləcək.

Məlumatla görə 18 il ərzində ortaya çıxacaq layihəyə yaxın gələcəkdə Kanada və Yeni Zelandiya da qoşulacaq.

Siyahıda birçox qalır Conubi Afrika da Respublikası...

Siyahıdan belə başa düşmək olar ki, Böyük Britaniya kraliçası anqlo - sakson ittifaqı qurur və ABŞ artıq Avropadakı, Asiyadakı ingilis olmayan müttəfiqlərinə güvənmir.

Hədəflər: Avropada Rusiya, Fransa və Almaniyaya... Asiyada: Çin və boğazlar... Bu artıq yeni dünya xəritəsidir."

Emin Piri

"Türkiyə ilə münasibətləri nizamlamağa hazırıq"

Ermənistan Türkiyə ilə münasibətləri mərhələli olaraq nizamlamağa, eləcə də iki ölkənin yüksək səviyyədə nümayəndələrinin görüşünü təşkil etməyə hazırdır.

Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

"Biz artıq bütün regionda sülhün əldə olunmasının vacibliyi haqqında danışmışıq. Bu kontekstdə biz görək Türkiyə ilə münasibətləri nizamlayaq, proses mərhələli olmalıdır. Əminlik ki, bu münasibətlərin nizamlanması imkanlarından biri yüksək səviyyədə görüşlərdir", - deyir o bildiriş.

MEHRİBAN



BAKIDAN ŞUŞAYA UZANAN YOLLAR

(Cənnətim, sərvətim Qarabağdır, Şuşadır...)

Sizlərə təqdim etdiyim bu yazıda Azərbaycan xalqına, dünya azərbaycanlılarına və bütün türk dünyasına milli mənəvi dəyərlərimizin alınmaz qala simvolu kimi müqəddəslik qədr əzizi olan Şuşa şəhərindən, 30-31 avqust 2021-ci il tarixdə bu şəhərdə keçirilmiş Vaqif Poeziya Günürləri ilə bağlı xatirələrimi danışacağam.

Dahilər söyləyiblər tərifin bizdən əzəl, Gecələr ulduzların qoymunda yatan Şuşanın! Həqiqətdən də: Yoxdur yer üzündə belə təbiət, Allah yaradıb bu yeri cənnət, Böyük Azadlıqın yurduna zinat, Sairə, rəssama ilhamda Şuşa!

Şuşa mənim üçün Məkkə qədr əziz, arının iç-çöklərdən topladığı bal kimi şirin, başını göylərin dərnliliklərindən mələklərin sinəsinə söykəmiş şah-nə bir şəhərdir.

Bəri başdan deyək ki, bir ölkənin böyüklüyü o ölkənin ərazisi ilə deyil, insanların mədəni səviyyəsi ilə qiymətləndirilir. Qürur hissi ilə deməliyə ki, belə şəhərlərdən biri də Azərbaycanın Mədəniyyət Paytaxtı sayılan Şuşadır.

Ela bil göylərdən enibdir yeri, Pəridi, hürüdü, loğmandı Şuşa. Sığır dahilərin əsarətinə, Pənahdən bizlərə dastandı Şuşa!

Bu yazıda yana-yana od içində qovrulmuş, lakin öz tarixi adını itirməyən, məğrurluğunu və ruhunu qoruyub saxlayan, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında qəhrəman əsgərlərin, şahidlərin, qazilərin, zabitlərin, bütünlüklə Azərbaycan xalqını və qardaş Türkiyənin siyasi və mədəni dəstəyi ilə Ermənistan silahlı qüvvələrinin işğalından (08 noyabr 2020-ci il) azad edilmiş Şuşa şəhərindən söz açacağam.

Bu şəhər şəhərlər şahənşahıdır, Bu şəhər Günəşlə, Ayla qoşadır. Bu şəhər dünyanı heyretə salıb, Adı Pənahabad, adı Şuşadır!

Bu şəhər yenilməz bir Komandanın, "Dəmir yumruğu"nun təntənəsidir! Bu şəhər Şəhidin, həm də Qazinin, Bizə gəlib çatan şah əsəridir!!!

Böli, 44 günlük Vətən müharibəsində canını və qanını qurban verməmiş əsgərlərimizin öfəsanovi qəhrəmanlıqları sayəsində Şuşa həsrətinə son qoyulmuşdur. Müzəffər Azərbaycan əsgəri orsərlə su kimi axıtdığımız qanımıza, dağlar kimi yığdığımız sü-müklərimizə sahib çıxmağı bacardı, "yenilməz"lik xülyasına qapılan Ermənistan ordusunun bəd sütünü-nu qırdı...

Bu yazı mənim Şuşaya ikinci səfərimlə bağlıdır. Birinci səfərim 2021-ci il mayın 12-13-də Şuşanın məşhur Cıdır düzündə keçirilmiş "Xarıbülbül" Musiqi Festivalı ilə, ikinci səfərim isə 30-31 avqustda yeno Şuşada keçirilmiş Vaqif Poeziya Günürləri ilə əlaqədar olmuşdur.

Hər iki tədbir Heydər Əliyev Fondunun təşkilatçılığı ilə çox möhtəşəm və yüksək səviyyədə keçirilmişdir.

Tədbirlərdə məqsəd Azərbaycan xalqının və ölkə başçısının dünya xalqlarına sülh və əminəmanlıq

çağırışları və mədəniyyətin mesajları olmuşdur. Tədbirlərdə iştirakıma və doğulduğum torpağı ziyarət etdiyimə görə Heydər Əliyev Fondunun rəhbərliyinə minnətdarlığımı çatdırıram.

Onu da deyim ki, Şuşaya səfərimlə bağlı təəssürlərini bir neçə mətbu orqanlarda oxuculara çatdırmışam. Harda olmağmdan asılı olmayaraq cənnətim və sərvətim saydığım Qarabağın, onun başının zümürü tacı Şuşanın tarixindən, mədəniyyətindən, toponimlərindən, Qarabağın türksöylərini qədim və tarixi vətənləri olmasından, bu diyarın məmərliq və incəsənət abidələrindən, görkəmli şəxsiyyətlərindən, Şuşanın əsasının qoyulmasında, Bayat, Şahbulaq, Şuşa və Əsgəran qalalarının tikilməsində Pənahəli xanın, Şuşanın şəhər səviyyəsinə çatdırılmasında İbrahimxəlil xanın və onların nəsilələrinin davamçılarından fəxrli söz açmışam.

Yeri gəlmişkən özüme borc bilirəm deyim ki, bir çox şəhərlər, məsələn: Roma miladın əvvəl 754-cü ildə, Kiyev miladın 480-ci ildə, Şuşa isə 1752-ci ildə salınmışdır. Bu şəhərlərin kimlər tərəfindən tikildiyi də məlumdur. Pənahəli xan Cavanşir Şuşanın bünövrəsinin ilk daşlarını öz əlləri ilə qoyub, qurbanlar kəşib, sonotkarlara hədiyyələr veribdir.

Onu da qeyd edək ki, Asiya və Avropanın bir sıra şəhərləri, məsələn: Yeni Korfağen, Riqa, Sankt-Peterburq, Şuşa, Abbasabad hərbi-strateji baxımdan hökmdarlar və sərkərdələr tərəfindən salınmış, onların əsasının qoyulması da deqiq şəkildə tarixə düşmüşdür.

Göstərilən bu faktlar dünya tarixçiləri tərəfindən təsdiq edilmiş mənbələrdən götürülmüşdür. 2022-ci ildə Şuşanın 270 illiyi xalqımız tərəfindən qeyd olunacaqdır. Belə bir şəhərin övladı olmağmda la fəxr edirəm.

Təəssüf hissi ilə qeyd etməliyəm ki, belə bir tarixi şəhərin yadellivətənsiz, vəhşi, işğalçı, söziün əsl mənasında abırsız, tarixdə heç bir mədəni rol oynamığı bacarmayan vandallar ermənilər tərəfindən vıranəyə çevrilməsi dünyanın "sülh"dən, "adala"tdən və "demokratiya"dan dən vuran ölkələrin gözələrin qarşısında baş vermişdir.

...Sizlərdən nə gizlədim, Şuşaya ilk dəfə ayaq basanda mənə elə gəlirdi ki, şəhər kiçilibdir. Düzülmüş üstə yere çökürdüm, torpağı doyunca öpdüm, həsrətində olduğum havanı ciyərlərimə çökürdüm, hətta bir az da torpaq uddum...

Şəhəri başdan ayağa gəzib qurtarıqdən sonra gördüm ki, Şuşa işğalçı ermənilər tərəfindən sökülüb dağıldığı və vıranəyə çevrildiyi üçün kiçik görünmüşdü. Onu da gördüm ki, vandallar Şuşanı yandırdı küle döndərsələr də onun müsəlman dünyasına və azərbaycanlılara məxsus olan ruhunu sındıra bilməyiblər, özəmətli və möhtəşəm Gövhər ağa məscidinin üstündəki -Allahə yaxınlıq rəmzi sayılan qoşa minarələrin ayaqları altında qalaraq istəq və arzu-larına çata bilməyiblər. Allahın evinə atdıqları mərmərlər qayıdıb onların öz başlarına töküldübdür...

... Füzulidən Şuşaya uzanan "Zəfər yolu"...

... Füzulidən Şuşaya uzanan "Zəfər yolu"...

... Füzulidən Şuşaya uzanan "Zəfər yolu"...

bersiz olur. "Zəfər yolu" arzu və istəklərimizi bir-birinə qovuşdurur yoldur.

...2021-ci il 28-29 avqustda dünyanı cənginə alan Covid19 bağlı test yoxlamasından keçdikdən sonra Filarmoniyanın arxasındakı bağdan Şuşaya gedəcək avtobus karvanı yola düşdü. Sərnişinlərin əksəriyyəti bir-birlərinin yaxından tanışları üçün iki bir, üç bir həmsəhbət oldular. Sürücünün yandakı bəş yerə əyləşdim.

Səfər yoldaşlarımızın çoxusunu tanıyırdım. Əksəriyyəti şair, yazıçı, ayrı-ayrı mətbuat orqanlarının əməkdaşları, müəllimlər və sadə peşə sahibləri idilər. Şuşaya ilk dəfə gedənlər daha çox həyəcənli görünürdülər. Heç kəs sevincini gizlədə bilmirdi. Yarı zarafat, yarı gerçək yollara bələdçilik edəcəyimi bil-məyənlərə, paxıllara, bədniiyyətlərə deyirdim:

...Yolda bitən kol olma, Yolu zay edərsən, yolunu zinhar. Gözəl arzuları, saf əməlləri, Özünlə birlikdə mənə qıl apar!...

Hörmətli oxucular, qürur hissi ilə qeyd etməliyəm ki, az vaxtda tikilib istifadəyə verilmiş "Zəfər yolu" keyfiyyəti, rahatlığı və qovuşduğu gözəl mənzərələri ilə də adami vələh edir. Əsl söz adamı - Vətən və torpaq sevgisini hər şeydən üstün tutan insan, şair, yazıçı, bostəkər, rəssam lal duyğuları ehtiraza gətirən bu yola heyran olmağa bilməz. Hətta ömründə bir misra seir yazmayı bacarmayan insan da bu yolun mənzərələrini baxıb seir yazar.

Qarşılaşdığım mənzərələri acgözlüklə telefonun yaddaşına köçürürdüm... Çünki bunlar gözləkdə yazaçağımız yazılar üçün görkəmli məzmun olacaqdır.

Qənsərlərdən Şuşanın belinə kəməz kimi qurşanmış sıldırım qayalar görünəndə uşağ sevincikəyli ilə Şuşaya ilk dəfə gedənlər dedim: "Şuşa o sıldırım qayaların üstündə yerləşir, tezliklə ora çatacağıq".

Bir azdan Şuşanın Daşaltı kəndinə çatdıq. 1992-ci ilin yanvarında Şuşadakı bir neçə yüksək çimli hərbiçilərin qurduqları uğursuz eməliyyat nəticəsində bu kiçik kənddə veridiyimiz şahidlər gözələrimin qarşısından kino lenti kimi gəlib keçidilər...

Şuşanın belinə kəməz kimi qurşanmış sıldırım qayaları əlləri ilə dərmanib şəhəri işğalçı ermənilərdən azad edən, bayrağımızı Şuşamızda dalğalandıran əsgərlərimizə, qazilərimizə və zabitlərimizə cansəhağı arzuladıq, öfəsanovi qəhrəmanlıqlar göstərən şahidlərimizə isə Allahdan rəhmət dilədik...

Nəhayət bir neçə dəqiqədən sonra neçə-neçə qanlı hadisələrin şahidi olan Şuşa -Laçın yoluna çatdıq. Şuşadan Laçına gedən yolda sülhməramlılar dayanırlar. Onların dayandıqları buraxılış məntəqəsi mənə 1988-1992-ci illərdə Volski hökumətinin "sülhməramlı"ları tərəfindən Xankəndi-Xocalı-Ağdam-Şuşa arasında qurduqları buraxılış məntəqələrinə xatırladılar...

...Şuşa televiziya stansiyasının qurulduğu "Qızıl qaya"nın altından keçəndə bir anlığa uşaqlıq xatirələrim yadıma düşdü. Qayamın aşağısında dayanıb bir ağzdan qışqırdıq: "Qızıl qaya", qızıl var?... "Qızıl qaya" da əks sədə ilə cavablandı deyirdi: "var, var"... Bu cavabı eşidəndə sevincimdən yərə-göyə sığmazdım...

(ardı var)

Əyyub Şirvanlı, şair -publisist, AYB-nin üzvü, əməkdar müəllim, "Qızıl qələm" mükafatı laureatı, birinci Qarabağ müharibəsinin veteranı

Əbülfə MƏDƏTOĞLU



Səfər öncəsi... yaşantıları

Bilmirəm hardasa oxumuşam, yoxsa kimdənsə eşitmişəm (və oxuyub ya eşitməyimin indiki anda elə bir önəmi olmasa da - Ə.M.), amma yaddaşmda ilisib qalıb. Ona görə də çox da dərinə getmədən həmin o yaddaşmda ilisib qalını buraya əlavə edirəm. Deyirlər ki, cənnət elə yer üzüdür. Yəni, bu dünyadır... Düşünürəm ki, bu deyimin dində, inamla elə bir bağlılıq yoxdur. Bu daha çox hər kəsin dünyaya ilə təmasından doğan fikirdir. Necə deyirlər, hər kəs öz gözü ilə, öz ürəyi ilə dünyaya baxıb qiymət verir. Və belə bir fikir də var ki, günün xos, könlün rahat olan məkan cənnətdir. Bu yerə yadım da xalq sairı, unudulmaz Süleyman Rüstəm düşür. Özünün bənzərsiz cənub seirləri və qəzəlləri ilə yaddaşmda əbədi yaşayan Süleyman Rüstəm yazırdı ki:

Cənnət görmək istəyən Azərbaycana gəlsin!

Böli, mən təsadüfən yazımı burdan başlamıram. Çünki mənim iç dünyamda Cənnət tamam fərqli görünüşdə, fərqli bucaq altındadır. Onu ancaq özüm görərdim və hətta ölimi ürəyimin üstünə qoyub deyər bilərəm ki, mənim Cənnət hesab etdiyim həmin o məkanda yaşayanlar bəlkə də oranı Yer kürəsinin ali bir parçası sayırlar. Bu da onların öz haqları, öz hüquqlarıdır. Necə deyirlər, kimsinin haqqına birmək səlahiyyətin yoxdur. Və bir də hər kəsin öz gözü, öz dəyər vermək gücü, qabiliyyəti var.

Bax, bu mənada mən Azərbaycanın hər bir qışasını Cənnətə müqayisə etməyi təbii sayıram. Şuşanı da, Kolbəci də, Xocavəndi də, Laçını da, Füzulini də, Ağdamı da, Qubadlını da, Lənkəranı da, Yardımlını da, Qubadlını da, Qazaxı, Gəncəni, Kürdəmiri də... Bu siyahını bütün Azərbaycan coğrafiyası boyunca yazmaq olar. Yəni, məntiqli fikrimi ifadə etsəm, hər kəsin doğulduğu torpaq, hər kəsin aid olduğu ocaq elə Cənnətdir. Deməli, sadə bir yanaşma ilə mənim söylədiyimə, daha doğrusu yazdığma münasibət bildirilsə, son nəticə bu olar ki, həqiqətdən Yer üzü Cənnətdir. Öz adamları, öz sakinləri üçün və...

Bütün yazılarında həmişə istinad etdiyim bir nöqtə var. O da özəl həyatımın, özəl yanaşmamın şah damarı olan Allahə və Ona inamla, güvənlə sözə çevirdiyim fikirlərdir. Bu fikirlər həm özəldi, həm də kiminləsə onu mübahisə üçün kağıza köçürmədim. Sadəcə məqsədim içimdəki ni bir az havaya, bir az gün işığına çıxarmaqdır. Və bir də məqsədim o gün işığına çıxardığım özünə azadlıqda necə hiss edəcəyimi izləməkdir. Məhz bu səbəbdən də, bəzən mənə irad tutanların fikirləri ilə razılaşmıram. Çünki mən dörd divarlı, Allahla və bir də Onunla etdiyim söhbətin elə nüanslarını, elə qalalarını fikir şəkildə qeydə almam ki, onlar yalnız mənim görüşlərim, mənim yazıyaçaqlarımdır. Lap çıpaq ifadə etsəm, mənə aid olanlardır. Bax, bu mənada mənə aid olanlar kimsə mənə başqa formada şərh edəndə, qarşıma qoyanda daxilən inciyirəm, sixılırım... Nə isə... Bu kiçik detallı üstündən keçərək yaşadığım Cənnət azarımı gözümdən ötinə gətirirəm. Mən hər dəfə səfərə hazırlaşanda özümün tapadən-dırmağa o məkan üçün hazırlayırəm. Bunun iki səbəbi var. Birincisi, mən böyük Zəfərimizdən öncəki 30 ildə yur nigisli, Qarabağ həsrəti yaşayanda, ağrılarıma sayqı ilə yanaşan, ruhumu təsəlli verən yalnız həmin o ünvan oldu. Onların bir-birinə bənzərliyi mənə bir az ovutdu və bir az da ümidimin olmasına imkan verdi. İkincisi, burdakı doğma mühit, gör-düyüm səmimiyyət, diqqət, hiss etdiyim qayğı mənim bu torpağın həmin o dediyim cənnətin bir parçası olduğuna inandırır. Gördüm, duyduğum, yaşadım və anlamdım ki, ayaqlarımı Qara dəniz, başımı buludlar öpən bu şəhərdə həyat tamam fərqlidir. Elə adamları kimi... Onları ancaq ziyarət etmək, onlarla təmas qurmaq Cənnətə sakin olmaq qədər gözəldir. İndi isə, üçüncü bir məqam mənim ruhumə, varlığıma hakim oldu. Yəni, Allahın və Onun sayəsində dəfələrlə ziyarət etdiyim bu ünvan, yeni Trabzon mənim Ömrümdən Şəhərimə çevrilib. Burada keçən anlarım (indi isə keçəcə-yinə ümid etdiyim anlarım - Ə.M.) Allahın mənə hədiyyəsidir. Ona görə də ölimi göy üzünə açıb dua edirəm:

Nə vaxtdı durmusan gözümdən iraq, Başım dumanlı, fikrim dağılmış... Arada at capır - dincəlmir səzaq - Qəlbə bir nöqtəyə susub baxırsın, Yaman dərəcəm sənsiz, əzizim!

Yuxum tikan üstə, ruhum divanə, Solumda, küsürəm özüm-özümdən... Bütün sözlərimin baxıb cəminə, San cavab əvəzi bir kəlmə "hə" at - Yaman dərəcəm sənsiz, əzizim!

Hər şey də, hər kəs də könlümə doyr, Bəzən, küsürəm özüm-özümdən... Üstümə qarantlı kölgəsin əyir - Gözünü son göndər asım gözümdən, Yaman dərəcəm sənsiz, əzizim!

Səsin bir şam kimi yandı içimdə, Büzişmiş varlığım dirildi sanki... Qayıtdı özümə itən gücüm də - Bir də özələndi ruhum inan ki - Yaman dərəcəm sənsiz, əzizim!

Hə, insan özünü tapa bilməyəndə, özünü artıxıb sonda yeno dörd dıvara qısılanda təkə dərixir, həm də dünyadan küsür, yaşamaqdan bezir. Ona görə də bəzən son gücünü toplayıb qaçmaq, uzaqlaşmaq, hətta özündən baş götürüb getmək istəyir. Bu, əslində mənim düşüncəmə görə sondu. Sonda o yerə qarşına çıxır ki, ordan o tərəfə iki yol var: biri Cənnətdə, biri cəhənnəmdə. İndi mən də bax, o iki yolumu ayrıncıma gəlib çatmışam. Amma hara gedəcəyimi bilirm. Çünki yazımın əvvəlində hara gedəcəyimi qeyd etmişəm. Ona görə də rahatlıqla özüm yer üzündəki o gözəl məkanlardan birinə - Trabzona tuturam. Bu şəhər mənim də-fələrlə qonağı olduğum Cənnətdir. İndi də ürəyimi götürüb gedirəm ora! Və yola çıxmadan öncə də yeno Allahıma və Sonu üz tədbir deyirdim:

Bu dünyada görüşümüz baş tutmur, O dünyama görüşməzəm heç sənə. Gecə-gündüz, gətir sənə unutmur - Ömrümdənsən, mən görsəm də gec, sən!

Fürsət yarat, ömrünə gec gəlmiş, Qoy ürəyini sevinc duyusun həmişə! Zaman ayır həm özünə, həm işə - Çiçəklərdən dəstə tutum - seç, sən!

Günə dəş at, həftəni qov, bəyusda, Bu Əbülfə sözünə söz qoşdusa... Heç bənd olma, sənə necə xoşdusa - O cür yaşa, qorusun haqq-güçə sən!

P.S. İnşallah, Cənnət saydığım və mənim üçün gerçək Cənnət olan Trabzondan qayıdanda ürəyimin yükünü sizlə bölüşəcəm...

Quba rayon Hərbi Komissarlığı tərəfindən Quba rayonu Hərbiçiyənlilik kənd sakini Məmmədov Vüqar Qədir oğlunun adına 08.10.2010-cu il tarixdə verilmiş AO № 12221000 nömrəli hərbi bilet itirdiyi üçün etibarsız sayılır.

Məzahir Əhmədovlu Balakən rayonunda Xoçberovlar ailəsinə əzizləri

Zarifə xanımın vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Ünvan: Bakı AZ.1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 6-cı mərtəbə. Telefon: 538-05-50, 538-51-31, 434-55-98 Faks: 539-80-26 adaletqezeti@rambler.ru adaletqezeti@mail.ru, adaletqezeti@box.az

Tiraj: 1500 Sifariş: 124 Çapa imzalanmışdır: 24.09.2021

Nazilə Səfərli estetik əməliyyatdan sonra yeni qərar aldı: 22 ildən sonra...



Efirlə tanışdığı gündən qalmaqal-larla yaddaşlara çökən, bir müddət əvvəl isə həyat yoldaşı ilə ayrıldığı iddia edilən tanınmış şairə Nazilə Səfərli estetik əməliyyatlardan sonra gəncəli-diyinin fərqi varib. 42 yaşlı şairə 22 il aradan sonra yenidən ana olmağa hazırlaşır.

Adalet.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.

Bəlkə ki, həkim qəbulunda olan şairə "Instagram" hesabında bu sözləri yazıb: "Şükür məşəhətə ilahi. Balam bö-yüdür".

Qeyd edək ki, Nazilə Cəfərova (Səfərli) 1979-cu il 25 yanvar Gürcüstan Respublikasının Dmanisi rayonunda anadan olub. Orta məktəbə Bolnisi rayon Kazreti qəsəbəsi 2N-li orta məktəbdə qədim qoyub. 1993-cü ildə ailəsi ilə Bakı şəhərinə köçüb. Suraxanı rayonunda məskunlaşb. 9-cu sinfi 200N-li orta məktəbdə davam etdirib. 17-11-ci sinifləri isə Xətai rayonunda 269 saylı orta məktəbdə başa vurub.

Ali məktəbi Rusiyada oxuyub. Vladimir şəhər Aviamexanika institutunun hü-qüq fakültəsini bitirib.

25 illik evli olan toy və xınayaxdı apar-cısının ari ilə bu fotosu hamı tərəfindən maraqla qarşılanıb.

Cütlüyün bu evlilikdən Nurlan və Turan adlı iki oğlu var.

Əntiqə Rəşid

Ərindən boşanıb qadın sevgilisi ilə yaşayan aktrisanın tələbi: 60 milyon dollarlıq villa

Dünyanın həsədlə baxdığı cütlük , Hollivud ulduzları aktrisa Ancelina Colinin həyat yoldaşı Bret Pittdən ayrılmasın əsl səbəbi yəqin ki sizə də məlumdur.

Coli bütün kişilərdən uzaqlaşmaq qərarına gəlib. Ona görə də əri Breddən təcili boşanmaq istəyib.

Onun bundan sonra biseksual kimi həyatını davam etdirəcəyi iddia olunur. Yaxınlıq Ancelinanın boşandıqdan sonra eksi sevgilisi,xanım Cenni Şimizu ilə görüşdüyünü də deyirlər.

Adalet.az xəbər verir ki, Ancelina Coli və Bret Pitt 2014-ci ildə ailə qurublar.

2016-cı il döisə Coli qəflətdən boşanma üçün məhkəməyə müraciət edib. Boşanma . 2019-cu ilin sentyabrında yekunlaşsa da məhkəmə çəkışmələri davam etməkdədir.



Cütlük arasında səsiz mühabə də elə həmin gündən başlayıb. Təsəvvür edin ki, birlikdə əldə edilmiş əmlak bölgəsi üstündə məhkəmə çəkışmələri bu günə qədər davam edir. Bu dəfə məhkəmənin səbəbi Fransada yerləşən "Chteau Miraval" malikanəsi oldu. Malikanenin qiyməti 60 milyon dollardan çoxdur.

Əntiqə Rəşid

"Azərbaycanda çempion olduğum üçün xoşbəxt idim"



Litva "Suduva"sına keçən yaponiyalı futbolçu Keysuke Honda "Neffçi"dən ayrılmasının səbəbləri haqda danışdı.

Qol az xəbər verir ki, o, keçirilən mətbuat konfransında bununla bağlı deyib:

"Klubda mənə müqavilə imzalamığı təklif etdilər. Amma mən həmişə yeni çağırışlar axtarıram. Azərbaycan çempion olduğum üçün xoşbəxt idim. Ancaq mən beləyəm, yeni çağırış istəyirəm. Ona görə buradayam.

Rusiya, Niderland, Meksika və müxtəlif yerlərdən təkliflər almışdım".

Qeyd edək ki, Honda ötən mövsümün sonunda "Neffçi"dən ayrılıb.

O, Bakı klubunun heyətində meydana çıxdığı 7 oyunda 2 qol vurub.

Daha bir azərbaycanlı futbolçu Polşa klubunda



Azərbaycanlı futbolçu Elvin Demirov karyerasını Polşada davam etdirəcək.

Qol.az xəbər verir ki, 23 yaşlı müdafiəçi 4-cü liqa təmsilçisi "JKS Yaroslav" klubuna keçib. Onunla imzalanmış müqavilənin müddəti açıqlanmayıb.

Qeyd edək ki, "Qəbələ" və "Sumqayıt"da çıxış edib. Eyni zamanda U-21, U-18 və U-17 yığmalarının da üzvü lüb.

Xatırladaq ki, Azərbaycan millisinin üzvləri Anton Krivotsyuk Polşada "Wisla" (Ploetsk), Mahir Emreli isə "Legiya"da çıxış edir.



ƏDALƏT

25 sentyabr 2021-ci il